



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 11 aprel 2018-ci il Çərşənbə № 77 (6966) Qiyməti 60 qəpik

Xəbər
Hacıqabulda ailə dramı:
2 il əvvəl bacısı intihar etdi, indi özü...
yazısı sah.14-də

Gündəm

Prezidentdən komandaya xəbərdarlıq: "Həc bir keçmiş xidmət nəzərə alınmadan..."



"Hansısa bir məmür işi əngelləyirsə, bu, sadəcə, xəyanətdir" deyən dövlət başçısı ölkəmizə turist axınının qarşısında engel olanlara yerini göstərdi

yazısı sah.7-də

Aslan İsmayılov casusla yaxalandı - vəkilin sükütunun pərdəarxası

yazısı sah.5-də

Ziya Məmmədovla Abutalibovu düşmən edən parkomatlara kim nəzarət edəcək?

yazısı sah.12-də

ABŞ-ın neftin qiyməti ilə bağlı "qara planı"

yazısı sah.15-də

"İsa Qəmbər özünü yaxşı hiss edir" - Arif Hacılı

yazısı sah.2-də

Deputat:

"İdarəcilik sistemini nə qocalar evinə, nə də gənclər klubuna döndərmək olmaz"

yazısı sah.13-də

"Formula-1" yarışına bilet qalmayıb

yazısı sah.10-də

Şəmkirdə məktəblinin ölümü ilə bağlı şok iddialar

yazısı sah.14-də

İsfəndiyar Vahabzadə:

"Telefonlarımı təqrübən 11-12 adam bilir"

yazısı sah.6-da

Bazarlarda qiymət şoku: soğan bahalaşıb kartofu ötdü

yazısı sah.15-də

Banklar hələ də kredit vermir

yazısı sah.14-də

Azərbaycan dünyanın diqqət mərkəzində

BU GÜN ÖLKƏ 7 İLLİK PREZİDENT SEÇİR

125 seçki dairəsi, 5641 seçki məntəqəsi seçkilərə hazırlır; seçkini müşahidə etməyə ən çox müşahidəcini ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları Bürosu göndərib; 8 namizədin yarışlığı seçkidə ən şanslı namizəd İlham Əliyevdir; "The Washington Times" "Azərbaycan Qərb üçün niyə əhəmiyyətli sayılır?" başlıqlı məqalə dərc etdi



yazısı sah.3-də

Sərkisiyan Moskvaya, Putin Ankarcaya - "Bakının variantları çoxdur..."

Ermənistanın yeni prezidenti ilk səfərini Rusiyaya edəcək; İrəvanın Moskva və Ankaranı Naxçıvana görə toqquşdurmaq hədəfi realdırımlı...

yazısı sah.9-da



Eldar Mahmudov seçkidən sonra həbs edilib bilər

yazısı sah.12-də



Məşhur general:
"Sabah yaxsalar ki, "Eyfel" qülləsinə də mən almışam..."

yazısı sah.4-də



Putinin oliqarxlarının milyardları batır

yazısı sah.8-də



“İslahatlar davam etdiriləcək” - prezident İlham Əliyev

Prezident: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb”
 “2018-ci ildə də islahatlar davam etdiriləcək, ölkədə biznes və sahibkarlıq mühiti yaxşılaşdırılacaq, kənd təsərrüfatı və qeyri-neft sektoruna daha da inkişaf etdiriləcək”.

APA-nın məlumatına görə, bu prezent İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübüնn sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib. Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin olunması, aqroparkların yaradılması, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafının əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev bundan əlavə, turizmin inkişafı, dəmir yolu infrastrukturunun yenidən qurulması, yeni asan xidmət mərkəzlərinin açılması, özünəməşşəgulluq programlarının icrası, qazlaşdırma, elektrik stansiyalarını tikilməsi, içmeli su ilə təchizat, meliaritet tədbirlərin görülməsi, yeni yolların salınması, xəstəxana və məktəblərin inşası ilə bağlı tapşırıqlarını verib.

“İlin birinci rübünde də Azərbaycan iqtisadiyyati artıb” - deyə, prezident bildirib.

Dövlət başçısı deyib ki, qeyri-neft sektorunda, sənaye istehsalında, kənd təsərrüfatında ciddi artım əldə olunub:
 “Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub. İlin birinci rübünde 34 min yeni iş yeri yaradılıb”.

Daha sonra dövlət başçısı qeyd edib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb. Avropanın Şərq Tərəfdaşlığı konfransında qəbul edilən qətnamə də ədalətlidir, beynəlxalq hüquqi əks etdirir”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident həmçinin söyləyib: “Bu ilin birinci rübü də uğurlu olub. Əminəm ki, ilin sonuna qədər müsbət dinamika saxlanacaq”.

Azərbaycanın bu dövrə VI Qlobal Bakı Forumuna, Qosulma Hərəkatı xarici işlər nazirləri konfransına uğurla ev sahibliyi etdiyini bildirən dövlət başçısı deyib ki, bu dövrə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər edib.

Cənub bölgəsində modul tipli məktəblərin tikintisinə 5,17 milyon manat ayrıldı

30 yaşayış məntəqəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına isə 12,5 milyon manat ayrıldı
 Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin “Azərbaycan Respublikasının 2018-ci il dövlət bütçesində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarimbəndində göstərilmiş məbləğin 5 177 000 manatı Təhsil Nazirliyinə ayırlıb.

Azərbaycan prezidenti İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında da sərəncam imzalayıb.

Respublikanın 13 rayonunun ümumilikdə 45 min nefer əhalisi olan 30 yaşayış məntəqəsində içməli su ilə təminatın yaxşılaşdırılması üçün “Azərbaycan Respublikasının 2018-ci il dövlət bütçesində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarimbəndində göstərilmiş məbləğin 12,5 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılib.

Maliyyə Nazirliyinə müvafiq məbleğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Başsağlığı

Rauf Arifoğlu və “Yeni Müsavat” Media Grupunun kollektivi Tanrıverdi Mustafayevə anası Məruzə xanımın vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.

Müdafiə Nazirliyi erməni təxribatına dair bəyanat yaydı

Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayıb. MN-dən APA-ya daxil olan bəyanatda deyilir: “Son günler Ermenistan mətbuatı ölkənin rosmi qurumlarına istinadın növbəti dəfə toxribat xarakterli məlumatlar yamaqla ictimaiyyətdə yanlış fikir yaradaraq qoşunların qarşısından xəttində gərginliyi artırmağa cəhd göstərir.

Ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb

Dövlət İmtahan Mərkəzi (DİM) və Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyen abituriyentlərə kömək məqsədilə Azərbaycan Universitetindən əldənəzər əsaslıla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb.

DİM-dən APA-ya verilən məlumatata görə, bu gündən fəaliyyətə başlayan mərkəzdə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə telebə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə erizə qəbulu, “Abituriyentin elektron orzəs”的n doldurulma və təsdiq edilmesi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməkli göstərirlər.

Abituriyentlər onları məraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.

“Abituriyent Məsləhət Mərkəzi” Azərbaycan Universitetindən əldənəzər 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Qeyd olunub ki, DİM və Qərbi Kaspi Universiteti arasında əldə edilmiş ilkin razılığa əsasən növbəti “Abituriyent Məsləhət Mərkəzi” universitetdə yaradılacaq. Qərbi Kaspi Universitetindən fəaliyyət göstəracak məsləhət mərkəzi haqqında əlavə məlumat verilecək: “Digər ali və orta ixtisas təhsil müəssisələri də bu tip məsləhət mərkəzlərinin yaradılması və abituriyentlərə xidmət göstərilməsi ilə bağlı DİM-ə müraciət edə bilərlər. Məsləhət mərkəzinin yaradılması və s. məsələlərlə bağlı DİM tərəfindən dəstək göstərilir”.

Xalq artisti Fəxrəddin Manafov Almaniyada xəstəxanaya yerləşdirilib

Azərbaycanın xalq artisti Fəxrəddin Manafov Almaniyada xəstəxanaya yerləşdirilib. APA-nın məlumatına görə, Fəxrəddin Manafov “Kulis.az”a bildirib ki, hazırda Almaniyada xəstəxanadadır: “Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.

Aktör bu haqda geniş danışmaq istəmədiyini, lazımlı gələrsə mətbuatı açıqlama vəcəyini deyib.



Bəla ki, aprelin 8-i və 9-da Ermenistan kütłəvi informasiya vasitələri Azərbaycan-Ermənistən dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası, Qazax və Tovuz istiqamətlərində Azərbaycan ordusunun bölmələri tərəfindən Ermenistan erazisinin guya atəşə tutulması barədə məlumatlar yayıb.

Qeyd edək ki, Azərbaycan ordusunun bölmələri Ermənistən dövlət sərhədi boyu atəşəs rejimine tam riayət edir. Ermeni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil, gələcək təxribatlar üçün zəmin yaradır və bu kimi xəbərlərin davamlı olaraq yayılacağı istisna edilmir.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistən tərəfinin təxribatının qarşı qətiyyətlə alınacaq, tərəfizdən dərhal, sərt və sarsıcı cavablar veriləcək.

Bakcell logo

«Bakcell» KSM layihələri vasitəsilə innovasiya və inkişafı dəstəkləyir

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi «Bakcell» şirkəti özünün Korporativ Sosial Məsuliyyət programı və digər layihələri vasitəsilə Azərbaycanda innovasiyaların tətbiqini və inkişafı dəstəkləyir.

«Bakcell» şirkətinin dəstəyi ilə BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” tərəfindən hazırlanın “Global məqsədlər” verilişinin növbəti buraxılışı Dayanıqlı Inkişaf Məqsədlərinin əldə edilməsində özəl sektorun roluna həsr ediləcək.

Bu həftənin qonaqları «Bakcell» şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova, BMT Inkişaf Proqramının Azərbaycandakı nümayəndəliyindən proqram məsələləri üzrə müşaviri Leyla Fətəhi və “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyevdir. Mütəxəssislər dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektor, sənaye, innovasiya və infrastrukturun rolunu barədə söz açacaqlar.

“Özünün Korporativ Sosial Məsuliyyət layihələri və digər fəaliyyət növləri vasitəsilə «Bakcell» Azərbaycanda müxtəlif sahələrin inkişafına böyük töhfə verməkdədir. Bu layihələrin, xüsusi də bərabərlikin təmin edilməsi, tehsilin inkişaf etdirilməsi, iqtisadi inkişafın dəstəklənməsi, innovasiyaların tətbiqi və s. kimi istiqamətlərdə görülən işlərin məqsədi Dayanıqlı Inkişaf Məqsədlərinə uyğundur. Biz əminik ki dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında və ümumiyyətlə ölkədə sosial problemlərin aradan qaldırılmasında özəl şirkətlərin və müəssisələrin rolü olduqca böyükdir. Telekommunikasiya şirkəti olaraq biz öz rulumlu məsələn, innovasiyalara dəstək olmaqdə, innovativ ideyaların insanların sosial rifahına xidmət etməsində görürük”, deyə «Bakcell» şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova bildirib.

Veriliş “ASAN Radio”da 9 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək. Verilişin təkrarı 10 aprel (saat 11:05-də) və 13 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.

Radioverilişinə əsas məqsədi Dayanıqlı Inkişaf Məqsədləri ilə bağlı məlumatlılığını artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzrənə düşən vəzifələrlə bağlı İctimaiyyəti məlumatlandırmaqdır.

Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı Inkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsullaşdırmaq, inkişaf və insanların rifikasi və təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səyərlərin birləşdirilməsini nəzərdə tutur.

Bu əməkdaşlıq çərçivəsində aprel ayı ərzində «Bakcell» şirkətinin dəstəyi ilə “ASAN Radio”da (100FM) 5 veriliş efirə veriləcək.

Azərbaycanın qeyri-neft sektorunun ən iri investorlarından biri olan «Bakcell» şirkəti həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət programı, müxtəlif sosial yönümlü layihələr və innovasiya layihələri vasitəsilə ölkədə müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verməkdədir. “Dayanıqlı Inkişaf Məqsədləri”nin təqiqinə həsr olunmuş “Global məqsədlər” verilişinə dəstək isə şirkətin bu sahədə gördüyü işlərin bir hissəsidir.

Daha bir süpürgəçini maşın vurub öldürdü

S umqayıt şəhərində təmizlik işi aparən şəxsi avtomobil vuraraq öldürüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumatata görə, hadisə şəhərin mərkəzi Küçələrindən birində qeydə alınıb. Bele ki, küçədə temizlik işləri aparən süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobille vurulması hadisə barədə açıqlama verib.

DİN-in metbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”un sorğusuna cavab olaraq bildirib ki, Sumqayıt Yaşıləşdirmə İdarəsinin işçisi, şəhər sakini Vadi Rəsulov Koroğlu küçəsində yolu piyadalar üçün müyyəyen olunmamış yerdən keçərkən Tariyel Xəlilovun idarə etdiyi “Opel Astra” markalı avtomobilə vurulub. V.Rəsulov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, öten həftə de Bakıda süpürgəçi qadını maşın vurub öldürmüştü.

Dənizkənarı Milli Parka giriş aprelin 25-dən mayın 1-dək bağlı olacaq

A prəlin 25-dən mayın 1-dək dənizkənarı bulvarın Dəniz vəzifəzalından Azneft dağınadək olan hissəsinə giriş bağlı olacaq.

“APA-Economics” xəber verir ki, bu barədə Bakı Şəhər Halqasının Marketing və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

N.Arpadarainin sözlərinə görə, aprel 26-sı saat 13:00-dan etibaren yarınlarda gələcək.

“Şəhər sakinləri və qonaqlar qeyd olunan günlərdən istifadə edə biləcəklər. Həmçinin bu il konsert və əyləncə proqramlarının Kristal Zalında keçirilməsi ilə əlaqədar olaraq Azneft dairesindən Dövlət Bayraqı meydانına qədər olan yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Yalnız icazə senədində malik nəqliyyat vasitələri bu əraziyə buraxılacaqlar”, - deyə N.Arpadarai əlavə edib.

N.Arpadarai onu da əlavə edib ki, Qran Pri həftəsi zamanı piyadaların hərəkətinə heç bir məhdudiyyət olmayıacaq. Piyadalar həm yeraltı, həm de yerüstü keçidlərd

ABS-in tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını və milli valyutasını çökdürmək üzərdir. Belə ki, ötən həftə ABS hökumətinin prezident Vladimir Putina yaxın bir qrup olıqarxa, habelə bəzi məmurlara və şirkətlərə qarşı tətbiq etdiyi sort sanksiyaların təsiri altında Rusiya rublu kəskin dəyər itirməyə başlayıb.

ABS Rusiyaya hücumu keçdi - dollarla növbəti zərbə

Birləşmiş Ştatlar yeni sanksiyalara start verdi; Rusyanın sənaye və bank nəhənglərinin də səhmləri ucuzlaşmağa başlayıb; proseslər Azərbaycan manatına nə dərəcədə təhlükə yaradır?

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəber verir ki, aprelin 9-da səhər Moskva valyuta birjasında keçirilən hərraclarda 1 ABŞ dolları 1.2 rubla qədər bahalaşıb. Hazırda dolların kursu 60 rubla yaxınlaşır.

Uczlaşmanın qarşısındaki günlərdə də davam edəcəyi istisna deyil. Çünkü ABŞ Suriya rejiminin şərqi Quta qəsəbəsində kimyevi silah işlətməsinə cavab olaraq Rusiyası qarşı yeni sanksiyaların tətbiq ediləcəyi haqda xəbərdarlıq edib.

Rusya KİV-lərində yayılan xəbər görə, aprelin 9-da səhər saatlarından etibarən Moskva birjalarında indekslər 11 faizə qədər aşağı düşüb. Rusyanın eksər iri sənaye şirkətlərinin, habelə VTB-Bankın və "Sberbank"ın səhmləri kəskin ucuzlaşıb.

Moskva Fond Birjasında eyni zamanda Rusyanın digər sənaye nəhənglərinin də səhmləri ucuzlaşmağa başlaşıb. Habelə birja indeksi 3 faizdən çox aşağı düşüb. "Nornikel"in səhmləri 7.5 faiz, "Qazprom neft"in səhmləri 4.6 faiz, "Sberbank"ın faizi 4.3 faiz, "Qazprom"un özünün səhmləri 4.2 faiz dəyər itirib. Xatırladaq ki, ABŞ ötən həftə bir qrup rusiyalı olıqarxa və dövlət məmurlarına, habelə hüquqi şəxslərə qarşı sərt sanksiyaların tətbiq edib. Bu sanksiyaların təsiri altına düşənlərin ABŞ-dakı aktivləri dondurulacaq, mülklərinə həbs qoyulacaq.

Xəbərlərə görə, Honkonq fond birjasında "Rusal"ın səhmləri birdən-bire 50 faizə qədər dəyər itirib. Hazırda şirkətin bazar dəyəri cəmi 4.47 milyard dollardır. Bu, "Rusal"ın 4.5 milyard dollar dəyər itirməsi deməkdir. Gözlenilir ki, Asiya birjalarının ardınca Avropa və ABŞ birjalarında da "Rusal"ın səhmləri kəskin ucuzlaşacaq.

Qeyd edək ki, bu durumun Azərbaycan manatı üçün də təzyiq yaradacağı istisna edilmir. Hətta bu gün bəzi banklarda dollar satışının bir qədər bahalaşması ilə bağlı də xəbərlər yayıldı. Lakin eyni gündə Azə-

baycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun da manatla bağlı nikəbin açıqlaması yayıldı. O, aprelin 9-da keçirilən mətbuat konfransında bildirib ki, manatın dollara nisbətdə zeifləməsi ni proqnozlaşdırmaq üçün heç bir əsaslı səbəb yoxdur: "Formalaşmış mühiti, xüsusilə sabit makroiqtisadi vəziyyəti, 25% artan valyuta ehtiyatları, keçirilən valyuta hərraclarında real tələbatın təklifi

edir". İqtisadçının sözlərinə görə, hazırda sanksiyaların Rusiya iqtisadiyyatına təsiri ondan ibarətdir ki, xarici investitorlar ölkədən qaçmağa başlayıb: "Onlar bu ölkədə iqtisadi gələcəyin parlaq olmadığını gördükleri üçün Rusiyadan uzaqlaşmağa çalışırlar. Uzaqlaşma da adəten yerli valyutanın satılıb, yerine qızıl valyutanın alınması şəklində gerçəkləşdiyi üçün rubla təzyiq artıb.

dən asılı olacaq". Ekspertin fikrincə, Azərbaycan kimi bir ölkə də bu proseslərdə diqqətli olmalıdır: "Çünki Rusiya ilə ticaret əlaqələrimizin hacmi çox böyükdür. Bu ölkə bizim əsas ticarət portnyorlarmızdan biridir. Əsas ticaret tərəfdəşimizdə milli valyutanın dəyərdən düşməsi ister-istəməz manat üçün də təzyiqlər yarada bilər. Rubli ucuzaşırsa, bu, Azərbaycan-dan həmin ölkəyə olan ixracın

çətinləşməsi və Rusiyadan gələn malların ucuzlaşması ilə nəticələnə bilər.

Ancaq qısamüddətli dövrde manata ele də böyük təhlükə gözlənilmir. Manat üçün əsas amil neftin dünya bazarındaki qiymətidir. O cümlədən rubl üçün də neftin qiyməti önemlidir. Onun dəyərini müyyənəşdirən əsas faktor neftin qiyməti olacaq. Neftin

Mərkəzi Bank uçot dərəcəsini 11 faizə endirdi

Rəşad Həsənov: "Bu qərar manatın dəyər itirməyəcəyinin anonsu kimi də qiymətləndirilə bilər"



Ə gər ötən il hökumət iqtisadiyyatda pul kütləsinə azaltmaq yolu ilə manatın məzənnəsini sabit saxlamaga çalışırdı, indi əksinə, real sektorun canlandırmaq üçün dövriyyədəki pul kütləsinə artırmaq istiqamətində addımlar atır. Mölüm olduğu ki, bu ilin ilk 3 ayında pul bazası müəyyən qədər artıb. Bununla yanaşı, Mərkəzi Bank kreditləşmə prosesini sürətləndirmək məqsədi ilə daha bir addım artıb. Belə ki, aprelin 9-da Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin ise +/- 3% səviyyəsində olmasına barədə qərar qəbul edib.

AMB İdarə Heyətinin sədri Elman Rüstəmov aprelin 9-da keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqqda qərar qəbul edilərken əsas məqsəd makroiqtisadi dayanıqlığın artırılmasına yönəlib. Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin iyun ayının 14-də müzakirə ediləcək.

Katılırla ki, fevralın 12-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin ise 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib. Bu il artıq ikinci dəfədir ki, AMB uçot dərəcələrini endirir və bununla da yumşaq pul siyasetinə keçməyə çalışır.

Bəs görsən, Mərkəzi Bankın bu addımı iqtisadiyyata, xüsusən real sektorun inkişafına necə təsir göstərəcək?

"Yeni Müsavat" açıqlamasında bu suali cavablandırıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, hazırda banklar kredit vermədən çəkindiyi üçün uçot dərəcələrinin aşağı salınması elə də böyük bir reaksiya doğurmayıcaq: "Bu il başlanğıcından artıq ikinci dəfədir ki, Mərkəzi Bank uçot dərəcələrini azaldır, bu isə müəyyən qədər yumşaq pul siyasetinə kecidin ilk addımları hesab oluna bilər. Ötən dövr ərzində manat baza-sının az da olsa artımı müşahidə olundu. İndiki halda biz iqtisadiyyatda uçot dərəcəsinin azaldılmasının ciddi təsirlerini hiss etməyəcəyik. Çünkü bu əslində normal situasiyalarda kredit siyasetinin təsviqinə hədəflənib. Ancaq bu gün banklar faktiki olaraq kredit verməkde maraqlı deyilərlər. Bu gün bankların əlinde 1,3-1,5 milyard manat arasında izafi vəsait olmasına baxmayaraq, banklar manatla kredit verməkdən, ümumiyyətlə kredit portfelinin genişlənməsindən çəkinirlər. Bu da mövcud bazarda müşahidə edilən risklərə qaynaqlanır".

İqtisadçının sözlərinə görə, bu gün ölkənin bank sektorunda aşağı faizli pula ehtiyac yoxdur: "Bankların özlərinin artıq vəsaitləri var və həmin vəsaitləri işlədə bilmirlər. Uçot siyaseti daha çox ona yönəldilməlidir ki, uçot dərəcəsinin azaldılması ölkədə kredit faizişlərinin azalmasına getirib çıxarıb. Bu da son nəticədə kreditləşmə prosesini təşviq etmək bazarda pul kütləsinə artırır və iqtisadiyyatı canlandırır. Ancaq bugünkü bazar konkyuturu bu istiqamətdə inkişaf etməydi üçün mən düşünmürəm ki, Mərkəzi Bank uçot dərəcəsinin azaltmaqla prosesə ciddi təsir edə biləcək. Onu da nəzərə almaq lazımdır ki, AMB-nin bankların kapitalında birbaşa iştirakçılığı da məhduddur. Bugünkü vəziyyətdə bankların buna ciddi ehtiyacı da yoxdur. Ancaq normal şərtlər daxilində bu baş verseydi, kreditləşmə istiqamətdində müəyyən müsbət təsirlərə getirib çıxara bilərdi".

R.Həsənovun sözlərinə görə, AMB-nin uçot dərəcəsini azaltması ilə bağlı qərarı hem də növbəti aylarda manatın dəyər itirməyəcəyi ilə bağlı verilmiş bir anons kimi de qiymətləndirilə bilər: "Növbəti aylarda faiz dərəcələri dəha da azala bilər. Bu da sözügedən istiqamətdə müşahidə edilən maraqlı təsirin azalmasına, gələcəkdə bankların alternativ kredit alətlərindən istifadəsi və vəsaitləri real bazarada yerləşdirməsinə yönəldə bilər. Ancaq bu, qısamüddətli deyil, yalnız uzunmüddətli dövrə real ola bilər. Xüsusiələ o halda ki, hökumət problemli kreditlərin həlli ilə bağlı real addımlar atsın. Ümumiyyətə isə bu, pul siyasetinin yumşaldılması yolu ilə iqtisadiyyatın dəsteklənməsinə yönəlmüş bir addım kimi qiymətləndirilir. Bu addimin atılması son günlərdə Azərbaycanda daha çox müzakirə edilən məzənnə ilə bağlı növbəti dövr üçün risklərin olması ehtimalını müəyyən qədər zeiflədir. Çünkü Mərkəzi Bank bu gün qərar qəbul edib, gələcək aylarda gözənlənən riskləri qiymətləndirib. Əger manatın dəyərdən düşməsi ehtimalı olsaydı, o zaman Mərkəzi Bank uçot dərəcəsinin azaldılması qərarını qəbul etməzdi. Əger bu qərar qəbul edibse, deməli, risklər iqtisadiyyəti narahat edən səviyyədə deyil, daha aşağı səviyyədədir".

□ Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat"



yüksəlməsini nəzərə alaraq, belə söz-söhbətlərin haradan qaynaqlandığı aydın deyil".

Iqtisadçı ekspertlər isə Azərbaycanın ən böyük ticaret tərəfdəsi olan Rusyanın iqtisadiyyatında baş verənləri diqqətlə izləməyi və manatın taleyi ilə bağlı diqqətlə olmağı tövsiyə edirlər.

Mövzu ilə bağlı "Yeni Müsavat"a danişan ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru El-nur Soltanov bildirib ki, Amerikanın Rusiyaya qarşı getdikcə sərtleşən sanksiyalar tətbiq edəcəyi çoxdan gözənlənən bir məsələ idi: "Xüsusən de Putin-Tramp münasibətləri çərçivəsində Ağ Evin Rusiyaya da ehtiyatlı yanaşacağı ilə bağlı bir düşüncə var idi. Ancaq Suriyadakı son hadisələrdən sonra Trampın açıq şəkildə Rusiyası və Putini tənqid etməsi dünyaya belə bir mesaj verdi ki, Amerika sanksiya məsələsində çox ciddidir. Sanksiyalar da çox konkretidir. Ümumi iqtisadiyyata tətbiq olunan sanksiyalar elə də böyük nəticə doğurmasa da, şəxsləre, onların ailə üzvlərinə tətbiq olunan sanksiyalar daha çox ciddiye alınır. Bu sanksiyaların uzun müddət davam edəcəyi ilə bağlı ehtimalın yüksəkləşməsi təsir

Bu da məzənnənin ucuzlaşması ilə neticələnir və proses davam edir.

Ancaq adəten belə sərt məzənnən itkisindən sonra, valyutalar bir qədər də dəyərsizləşib, sonra yüksələn xətt üzrə herəket edirlər. Çünkü bu zaman spekulyasiyalar aradan qalxır, ajiotaj yatır və reallığın ne olduğu üzərə çıxır".

E.Sultanov onu da vurgulayıb ki, neftin qiymətinin ucuzlaşmadığı şəraitdə Rusiya iqtisadiyyatı bu cür sanksiyalar qarşısında diz çökəməyəcək: "Rusya iqtisadiyyatı haqqında isə onu deyə bilərik ki, bu ölkənin nəhəng istehsal potensialı və çox nəhəng daxili bazarı var. Dövlətin suveren fondunda kifayətə qədər böyük vəsaitləri var. Bu baxımdan qısa müddətli dövr üçün Rusiya niçən çox böyük təhlükə gözləmir. 2014-cü il iqtisadi böhranından sonra da Rusiya ən uğurlu şəkilde böhrandan çıxan ölkələrdən biri oldu. Rusiya iqtisadi və fiskal siyasetini ən düzgün quran ölkələrdən biri sayılır. Ümumi makroiqtisadi vəziyyət yaxşılığı olduğun üçün indiki halda Rusiyani çox böyük fəlakət gözlədiyi demək doğru olmaz. Ancaq ümumilikdə ölkə iqtisadiyyatına zərbə dəyərcək. Bu da sanksiyaların nə qədər uzun müddət davam etməsin-

qiymətində çox böyük enmə yaşınamadıqca və 70 dollar civarında davam etdikce Rusiya çox böyük zədə almadan bu böhrandan çıxa bilər. Ancaq bu, son nəticədə Amerikanın sanksiyaları nə qədər müddətə davam etdirəcəyindən və hanınləri nöqtəyə qədər aparacaqından asılı olacaq. ABŞ bu prosesə liderlik etdiğənə Rusiya çətin vəziyyətdə qala bilər. Ancaq neftin qiyməti yüksələn qədər müddətə qonşu ölkə o qədər də dərin böhran yaşamaq yaxşı".

Elman Rüstəmovun manatla bağlı açıqlamasına gəlincə, E.Soltanov bildirdi ki, fundamental mənada Azərbaycan manatının məzənnəni beynəlxalq risklər müəyyən etmir: "Manatın məzənnəni ölkə iqtisadiyyatının ümumi vəziyyəti müəyyənəşdirir. İqtisadiyyatımız hələ də ciddi şəkildə neftə bağlı olduğu üçün, birinci yerde duran faktor neftin qiymətidir. Bu istiqamətdə yaxşı xəber odur ki, neftin qiyməti kifayət qədər yüksəkdir və ucuzlaşması da gözlənilmir. Belə olduğu müddətə Azərbaycan manatının devalvasiya təhlükəsində olduğunu demək mümkün deyil".

□ Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat"



Söyüştəngalına çırrı daşıyanlar

Xəlid KAZIMLI

Novruz bayramı günlərində bir çox yazı-pozu adamı siyasi mübarizədə söyüslü polemikaların istifadəsinə qarşı yazılar yazdırılar. Biz də yazdıq. Qınlıq. Pisledik. Buna qarşı olduğumuzu göstərdik.

Bir faydası oldu, olmadı, dəqiq bilmirəm. Ancaq sanki söyüslü videoların, təhqirəmiz statusların arası səngimişdi.

Belə çıxırdı ki, nə qədər olmasa da total qınaq, sürəkli pisləmə öz işini görür, əsəbi insanlar anlayır ki, bu mübarizə üsuluna önmə verəndə gözdən düşürler, sözlərinin çökisi azalır, auditoriyaları daralar.

Ancaq o kampaniyanın başlamasının üstündən 15-20 gün keçəndən sonra müşahidə edirik ki, indi də özünü iqtidar düşərgəsinə tərəfdar sayan, hakimiyətə qahmar çıxan adamlar peydə olub və qat-qat ağır söyüslər söyür, bunu videolentə alıb sosial şəbəkədə, internet resurslarında yayırlar.

İndi buna qarşı da söz deyən lazımdır, ya yox? Yoxsa "siyasi mübarizədə söyüş olmaz" qadağası yalnız özünü müxalifətçi saynlara aiddir, bu yasağın günortadan sonra "iqtidar adımı" olanlara aidiyati yoxdur?

Belə şey olarmı? Qayda budur ki, heç kəs söyüş söyməlidir, heç kəs söyülmeməlidir. Amma indi elə çıxır ki, başqaları söyüle bilər.

Dünən-srağagün sosial şəbəkədə yayılmış bir neçə video təessüf doğurmaya bilməz. "Cəlilabadlı müəllim" adlanan şəxs kamera qarşısında oturub və çoxlu adam adları çəkərək onlar belə sözler deyir: "Oğrəşin biri oğrəş" (məhz bu cür); "petux"; "köpəyoğlu"; "sən gündə bir ər dəyişən qadınsan"; "alçağın biri alçaq"; "kopolunun adamları"; "şərəfsiz"; "qeyrətsiz"; "it kimi hürənlər"; "kərtənkələ" və sair və iləxir.

Özü də "cəlilabadlı müəllim" bu sözleri o kəslərə ünvanlaşır ki, onlardan bəziləri heç vaxt biədəb kəlmə işlətməyiblər, neinkı söyüş söymək. Xaricdə oturub söyüslə danışanlar, ittiham edənlər qalib bir tərəfdə, "müəllim" hamını bir-birinə qatır, yeddi dərənin suyunu bir-birinə calayır.

O birisi videoda isə bir nəfər guya ki, anti-söyüş kampanyasına öz töhfəsini verir, ikrah doğuran bir diksiya ilə söyüşün birini bir qəpikdən sırrı, hələ bir indus və ya surinamlı qaradərlər səfil taparaq ona biədəb kəlmələr dedizdirir.

İndi guya bu mübarizədir? Bu, sadəcə, "ayi xidmeti"dir, ari yuvasına çöp uzatmaqdır, özlərini yox, başqalarını hədəfə çıxarmaqdır.

Onların bu sayaq danışqlarına eyni dildə cavab verməyi məqbul sayan adamlar heç də həmin "müəllim"ə, "gənc fəal"ə cavab verməyəcəklər, onları kimin öyrətmış ola biləcəyinə dair təxminlər quracaq və yüksək mənsəblə adamları hədəfə götürəcəklər. Adəten, belə olur.

Ona görə də "xaricdə oturub söyənlər"lə yanaşı, "daxildə oturub söyənlər"i, ara qızışdırılanları da qınamaq, pisləmək, hətta cəzalandırmaq lazımdır. Birincilərdən fərqli olaraq ikinçilər əl çatır. Onlara anlatmaq lazımdır ki, özlərini yuyulmuş qasıq kimi ortaya atmasınlar, sönməkdə olan gəndalaş tonqalının üstüne benzin çıləməsinlər.

Heç inanılası deyil ki, elində bu qədər mətbuat orqanları, hər cür ekspertləri, təbliğatçıları, piar ustaları olan hakimiyət komandasının telefon kamerası önünde söyüş söyənlərin köməyinə ehtiyacı var.

Əger ortaklıq qarışdırı, xoşagelməz polemikaları daha da qızışdırı, bu cür adamların etdiyi özfəaliyyətdirsə, onlar dərhal durdurulmalıdır. Yox, özfəaliyyət deyilsə, onlara bir dil (eləcə də vəd, pul) verən varsa, onlar da ifşa olunmalıdır.

Bir şey tam çılpaqlıq ilə ortadadır. "Xaricdə oturan"lar azı bir il idi ki, bu işlə məşğul idilər, amma onlara o qədər də fikir veren yox idi. Hətta müxalifətlərin çoxu belə onları bəyənmir, dışlayırı. Bu şəxslərə qarşı bir-iki ay öncə start götürən "mübarizə" isə hazırda onları olduqca populyar edib. İndi 27 ildir siyasetə qarışmayan xeyli adam internetdə bu şəxslərin çıxışlarını axtarır.

Hər tonqalın odlanmağa başlayan, alovunun ən yüksək həddə çatan ve sönükən vaxtları olur. Sonra sönür, gedir, yerində kül, kösəv qalır. Hazırda isə o tonqala çır-çırkı getirənlər, bununla da qalmayıb, benzin tökənlər var. Ən qorxulu da elə bunlardır.

Aldı 2 sifarişli qətl işində təqsirləndirilən "AST" Şirkətlər Qrupunun təsisçisi Telman İsmayılov sükütu pozub. Aylarla davam edən susqunluqdan sonra "AST Telman" yenidən gündəmə gəlib.

Oliqarx "Pravo.ru"ya verdiyi müsahibəsində çox məraqlı məqamlara toxunub, qardaşı Rafiq İsmayılovun Rusiyada həbsini sifarişli və uydurulmuş ittihamın nəticəsi hesab edir. Müsahibəsində siyasi sığınacaq üçün təkliflərin olduğunu, lakin həmin təklifləri qəbul etmədiyi qabaradır. Bu məqamları nəzərə alan bəzi ekspertlər deyirlər ki, Telman İsmayılov açıqlamaları ilə en azı hazırda Rusiya hakimiyətinə qarşı olmadığını nümayiş etdirir.

Eks oliqarxın harada olduğu açıqlanır. Belə ehtimallar var ki, T.İsmayılov təqiblərdən qaçaraq Fransada məskunlaşır. T.İsmayılov biznesini Rusiyadan Türkiye ərazisinə keçirəndən sonra problemlər yaşamağa başlayır. Rusiya ərazisində onun qardaşı Rafiq İsmayılovu sifarişli qətl işinə görə həbs ediblər. Rafiq İsmayılova qarşı ireli sürülmüş ittihamə əsasən o, Mehman Kərimov adlı killərə keçmiş ortağı Savkinin qətlini sifariş edib. Killer təsadüfən həmin gün biznesmenlə birlikdə olan dostu Brilyovu da onunla birləşdə gülələyib. Bu cinayet işinin istintaq artıq başa çatıb və iş yaxın günlərdə məhkəmə baxışına daxil olacaq. Telman İsmayılovun özü də bu iş üzrə bəyənəlxalq axtarışa verilib. O da qardaşı kimi 2 sifarişli qətlə, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqdə və digər ağır cinayətlərdə ittiham olunur. Barəsində qiyabi həbs-qətimkən tədbiri seçilib.

T.İsmayılov qardaşının işi üzrə aparılan istintaqdan nərzi olduğunu deyib. Bildirib ki, istintaq başa çatsa da, onun qardaşını Mehman Kərimovla əzələşdirməyiblər. Halbuki bütün ittiham məhz Mehman Kərimovun istintaqa verdiyi ifadələrə əsaslanır. "Mehman Kərimovu məhkəməyə getirməyəcəklər. Onu aradan götürə bilərlər. Ona görə də hüquq-mühafizə orqanlarından və məhkəmədən xahiş edirəm ki, bu işə obyektiv, diqqətlə yanaşınlar"- deyə keçmiş oliqarx bildirib.

O, "Niye məhz indi müsahibe verməyi qərara aldınız" sualına belə cavab verib: "Çünki vaxtı çatıb və hansı-

yolla özüm baredə bildirməliyəm ki, sağlam, sağlamam və tam şüurlu vəziyyətdəyəm. Ümumiyyətlə, populizmi sevmirəm. Lakin indi məni KİV-lərde o qədər lenətəyirlər.

Və bu cinayət işinin yu-

ni de deyib. Bildirib ki, ona və qardaşına qarşı cinayət işini hüquq-mühafizə orqanlarının bəzi adamlar saxtalaşdırıblar. Və bu cinayət işinin yu-

xarıdan sifariş olduğuna inanır.

"KİV-lər yazmışdı ki, Siz

Müsahibə verməyi sevmirəm,

ışlayır, Rusiya ilə də işləməyə hazırlır. Həbelə "yalan detektorundan" keçməyə də hazırlır ki, günahsızlığını sübut etsin.

"Mən üzləsdirmə tələb edirəm, qoy mənim əleyhimə ifadə verənlərə üzləşmə təşkil etsinlər. Qardaşımı həbs

"AST Telman"dan sifarişli mesajlar

Telman İsmayılov ittihamları rədd edir, 1 nəfərin yalan ifadəsi əsasında qardaşının həbs edildiyini deyir



çünki sonra özümə qulaq asanda bu mənim xoşuma gelmir".

Oliqarx "Siz indi barəinizdəki cinayət işi haqda məqələlərdən danışırıınız" sualına

belə cavab verib: "Yox, mən

heç bir sığınacaq barədə xahiş etmirəm.

Siyasi sığınacaq nə deməkdir? Mənim buna nə

vaxtım, nə istəyim var. Sadəcə olaraq, istəyirəm mənə obyektiv yanaşınlar. Heç bilməm baremdə qaldırıqları işdə nə var, nə yox. Onlar qəsdən bunu edirlər, qəsdən məni künçə sıxırlar ki, siyasi sığınacaq istəyim".

"Bəs onlar kimlərdir, Siz

kimləri nəzərdə tutursunuz"

sualına belə cavab verib: "İs-

tintaq Komitesi, məstəntiqlər.

Onlar məni künçə sıxırlar,

məcbur etmək istəyirlər ki, si-

rası sıginacaq istəyim.

Onlar səs-küy qaldırıqlar.

Heç ne olmadığı halda,

Siz bunu televi-

zorda, KİV-lərde görmüsü-

nüz. Lakin onlar buna nail ol-

mayıacaqlar, mən bacardığım

qədər müdafiə olunacağam.

Ümid edirəm ki, sonda ədalət

qalib geləcək".

T.İsmayılov bildirib ki, ha-

sa tərəfinə təqdim edərək əvezində siyasi sığınacaq almaq isteyirsiniz. Doğrudan

belə planlarınız var" sualına

belə cavab verib: "Yox, mən

heç bir sığınacaq barədə xahiş etmirəm.

Siyasi sığınacaq nə deməkdir? Mənim buna nə

vaxtım, nə istəyim var. Sadəcə olaraq, istəyirəm mənə obyektiv yanaşınlar. Heç bilməm baremdə qaldırıqları işdə nə var, nə yox. Onlar qəsdən bunu edirlər, qəsdən məni künçə sıxırlar ki, siyasi sığınacaq istəyim".

"Bəs onlar kimlərdir, Siz

kimləri nəzərdə tutursunuz"

sualına belə cavab verib: "İs-

tintaq Komitesi, məstəntiqlər.

Onlar məni künçə sıxırlar,

məcbur etmək istəyirlər ki, si-

rası sıginacaq istəyim.

Onlar səs-küy qaldırıqlar.

Heç ne olmadığı halda,

Siz bunu televi-

zorda, KİV-lərde görmüsü-

nüz. Lakin onlar buna nail ol-

mayıacaqlar, mən bacardığım

qədər müdafiə olunacağam.

Ümid edirəm ki, sonda ədalət

qalib geləcək".

T.İsmayılov bildirib ki, ha-

zırda beynəlxalq ekspertlərlə

□ E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat"

11 aprelədə növbədənənər prezident seçkisində iştirakdan imtina edən Azərbaycan müxalifətinin bəlli bir kəsiminin nələr əldə etdiyi, nələr itirdiyi müzakirə mövzusudur. Seçki kampaniyasının başa çatdığı vaxtda həmin qüvvələrin qərərənin düzgün olduğunu düşünənlər də var, bunun əksini deyənlər də...

Görünən odur ki, seçkiləri boykot edənlər gözlədiklərini əldə edə bilmədilər. Tekcə bir faktı deyək ki, boykot qərarı verən və ölkənin əsas müxalif qurumlardan sayılan Milli Şura və Müsavat indiyə qədər seçkilərə etiraz olaraq iki icazəli aksiya keçiriblər, lakin iştirakçıların sayı 2-3 minə o tərəfə keçməyib. Beynəlxalq aləmin də müxalifətin boykot qərarına adekvat reaksiyasının şahidi olmadıq.

Ekspertlər bildirir ki, əgər həmin qüvvələr seçkide iştirak etsəydi, ən azı təbliğat formalarından istifadə edə biləcəkdi.

Seçkilərdə iştirak qərarı verən, amma namizədiyi qeydə alınmayan AĞ Partiya başqanı Tural Abbaslı yena də boykot qərarının əleyhinədir: "Siyasetdə boykot anlayışını qəbul etmirməm. Boykot bütün proseslərdən kəndə duraraq baş verənləri tamaşaçı qismində seyr etməkdir. Ən pisi isə boykot siyasi rəqibinə fəaliyyət sərbəstliyi verərək, ona istediyini etmek imkanı yaratmaqdır. Şəxsən mən də iqtidár olsaydım, çox istərdim ki, siyasi rəqiblərim bütün seçkiləri boykot etsin. Biz AĞ Partiya olaraq qərarının verilmesində iştirak etməyimiz əhəmiyyətli siyasi gedise tabe olmamışq və bundan

sonra da olmayıcağıq. Odur ki, biz seçkiləri kiminse diktəsinə görə boykot etmədik. AĞ Partiyanın öz namızədini irəli sürdük və lazımi sayda imza topladıq. Partiya olaraq bu sürecdə dəha dividentli çıxdıq. Çünkü proses zamanı - imzatoplama kampaniyasında və digər mərhələlərdə həm namizəd olaraq mənim, həm də partiyamızın tanıtımı kifayət qədər getdi. Partiya özünün əzif və güclü tərəflərini bir daha kəşf etdi. Dünən yada qəbul olunmuş normaları - siyasetin sivil qaydalarını qəbul etdiyimizi bir daha nümayiş etdirdik və s. Ancaq qəti şəkildə inanmiram ki, seçkini boykot edənlər həm partiyaları, həm də mübarizə üçün müsbət nəsə qazandılar. Əksinə, prosesdə passiv mövqə tutaraq kölgədə qaldılar. Qəribəsi odur ki, seçkide iştirak edənləri saxta seçki tamaşasına legitimlik qazandırmaqdə ittihəm edənlər indiki məqamda yalnız heç bir siyasi təsiri olmayan iki mitinq təşkil etdilər. Bununla da hakimiyyətin "Azərbaycanda demokratiya var və bunun ən bariz nümunəsi müxalifətin keçiridiyi mitinqlərlə təsdiqini tapan sərbəst toplaşma azadlığıdır" tezisine haqq qazandırdılar. Seçkilərdə iştirak etsəydi, hər halda, boykot etməklə qazandıqlarından daha çox divi-

Seçkiləri boykot edənlər nə qazandı, nə itirdi...



Tural Abbaslı:
"Boykot ənənəsinin aradan qalxacağına əminəm"



Əli Orucov:
"Proseslər göstərir ki, bu taktika Azərbaycanda işləmir"

dent qazanardılar və demokratiya mübarizəsinə daha çox töhfə verə bilərdilər. Gələcəkdə isə ümumiyyətə, boykot ənənəsinin aradan qalxacağına əminəm. Çünkü inkişaf getdikcə özünü müxalifət adlandıran hər kes anlayacaq ki, bu, faydasız bir siyasi avantürənən başqa bir şey deyil".

Seçkilərdə iştirakdan imtiyana edən qüvvələrdən biri də

AMİP-in prezident seçkilərində iştirakına imkan vermir. Bu o deməkdir ki, sadalanan səbəblər olmasayı, partiya bu seçki marafonunda aktiv iştirak edərdi. AMİP boykotun tərəfdarı olmayıb. Hesab edirəm ki, bu taktika Azərbaycanda işləmir. Onsuz da vətəndaşlarımız seçki prosesinə qatılmalar, səsvermədə aktiv iştirak etmirlər. Hakimiyyət bütün inzibati resurslarını işə salmasına baxmayaraq seçki feallığı 10-15 faizi keçmir. Ümumiyyətə, ölkədə seçki demokratiyanın vacib elementlərindən biri kimi artıq yoxdur. Belə yarışda iştirak etməyin təbii ki, mənəni qalmır. Mən düşünmürəm ki, ölkədəki qeyri-demokratik mühit uzun müddət davam edəcək. Hakimiyyətin özü də hiss edir ki, qapalı, inzibati-amıllı, qeyri-sivil metodlarla idarəcilik ölkəni uğuruma aparmaqdadır. Özlerinin özü üçün də proseslərin belə gedisi təhlükəlidir. İqtidár daxilində də mütərəqqi qüvvələr, vətənsever insanlar var. Onlar da Azərbaycanın geləcəyini məhdudluğuna

qeyri-müəyyənliliklərə, xaosa, qarşılurmala gedib çıxmışına uzun müddət seyrç qala bilməzər. Hər halda, cəmiyyətin seçkilərdən sonra köklü dəyişikliklərə, əsaslı və hərtərəfli islahatlara gediləcəyi ümidi tam olmayıb. Mövcud durum dəyişməlidir və dəyişəcək də. Bunun üçün də yeni görevinə başlayan prezident siyasi irade göstərməli, dinamik inkişafa, tərəqqiye mane olan hallar aradan qaldırmalıdır, kadrlar yenilənməlidir. İlk növbədə həkimiyət qolları, parlament və məhkəmə sistemi çalışan, haqqın-ədalətin tərəfində duran, xalqın maraqlarına xidmət edən hala gətirilməlidir. Bax onda Azərbaycanda seçkilərdən və seçki sistemində danışmağa dəyəcək. Seçkilərdə ümumiyyətle, siyasi proseslərdə imtinaya səbəblər aradan qaldırılmayınca, bunun davamı xarici dövlətlərin davamlı təzyiqləri, daxili gərginlik, qarşılurma və radikallaşma, düşməncilik olaraq qalacaq".

□ Cavansir Abbaslı,
"Yeni Müsavat"

Alternativ fikrə dözümsüzlük mərəzi...

Son zamanlar mediada alternativ fikrlə bağlı müşahidə olunan qəribə vəziyyət diqqət çəkir. Bu və ya digər media organları sosial səbəkədəki hesabları vasitəsilə canlı müşahibələr gerçəkləşdirir və bu zaman oxucu ilə müşahibə arasında canlı temas yaradırlar. Amma bu zaman da ilginc bir aqressiyaya tuş gölərlər.

Əgər media orqanı müstəqil, müxalifdirse və efininə hansısa deputati, ya da memuru çıxarıbsa, verilişi aparan jurnalist də, həmin media orqanı da ən ağır sözlərle təhqir olunur. Və ya əksinə, mənzərə olunda da eyni reaksiyanın şahidi olmaq mümkündür. Bir qisim oxucular alternativ fikri sanki qəbul etmir və dərhal söyüşə keçir.

Burada diqqəti cəlb edən məqam isə bir çox hallarda jurnalistlərin həmin müşahibədə sərgilədiyi davranışa, kontur-suallara, əslində oxucunun ürəyindən keçən sualları üvanlaşmasına əhəmiyyət vermir. Bəzi hallarda prinsip bele olur: "Sən ondan müşahibə götürürsənə, onun təysisən". Alternativ fikrə, mövqeyə dözümsüzlük insanları aqressivləşdirir, söyüşə doğru itələyir.

Amma ilginc bir detali yaddan çıxarmayaq. Azərbaycanda söyüş, təhqir çox ciddi soñulara səbəb olur. "Söyüş söydü deyə vurdum, öldürdüm, bıçaqladım..." Son illər kinin açıq təhqirə keçə bilmə-

Müşalif media iqtidar adamından müşahibə götürürən kimi söyülür - ilginc səbəb



mesi müəyyən qədər ona xoş gele de biler. Yeni düşünə bilər ki, qarşısındaki aqressiyaya meyllənsə də, her halda, çənəcəyi nələrə qalib.

Təhqirin açıq formasında, həmçinin onlardan biri olan söyüdə isə artıq belə bir güzəşte yer qalmır. Söyüş zorun ən təhlükeli formalarından biridir. Bu baxımdan söyüşün bağışlanmaması, söyüşə güzəştə gedə bilər, hətta ola bilsin, qarşısında

olunmaması zorun ən təhlükeli formalarından birinin bağışlanmaması, ən təhlükeli zorakılıqlardan birinə güzəşt edilməməsi kimi başa düşülür.

Aydın Talibzadənin kultura.az saytında bu mövzuda yazdığı məqalədə maraqlı fikirlər çıxdı. Müəllif yazır: "Söyüş şər daşıyıcısıdır. Gərci söyüş birisinin neqativini çöle tullayırsa, deməli, bu neqativ-

ıə bir başqası yüklenir. Söyüş neqativi (hikkəni, acığı, qəzəbi) öldürmür, əksinə, onu tirajlayır. Söyüş mənəviyyətin bakteriyası kimi bir şeydir: qısa müddətde ildirim sürəti ilə yayılır. Ona görə ki, söz dalğadır və bu dalğanın birisinin də neqativini maqnit kimi çəkib üzə çıxarıır. Söyüş yaxşı ola bilməz. Söyüş fonetik irinidir, söz üfunətidir. Lev Nikolai-

yeviç Tolstoy gözəl deyirdi ki, "sözlə ifadə olunmuş hər bir fikir elə bir qüvvədir ki, təsir dairəsi hüdudsuzdur". Söyüş permanent pisliklər töredir. Qulaq söyüş eşidən kimi iç həməncə coşur, təlatümə gəlir: kimisində bu, partlayışa qurtarır, kimisə öz qorxaqlığında gizlənir".

Müəllifin fikrincə, söyüş həm də mənəviyyatın imtahandır: "Söyüş söymək də nar-komaniya kimi bir şeydir: söyüb rahatlaşmaq ele bunu bildirir. Sən hər dəfə söyüyü diliనe gətirib rahatlaşdırıqdan sonra gələn səfer mütləq şəkildə söyüş dozasını artıracaqsan. Ona da alışmaq, öyrəşmək mümkün. Söyüş dağıdıcı başlangıçdır: ruha zərər gətirir. Şeyx Əhməd Kütü söyləyir ki, "əgər sənin söymək xoşuna gəlirsə, bu, o demək deyil ki, söyüş icazəlidir; bu, o deməkdir, səninlə nəsə qaydasında deyil". Söyüş xəstə psixikanın məhsuludur, kobudluq əlamətidir, iradə zəifliyinin göstəricisidir, özüne arxayın olmaq nişanəsidir".

Alternativ fikrə hələ də cəmiyyətdə istənilən səviyyədə qəbul olunmur. İnsanların fərqli fikir eşitmə mədəniyyəti lazımi qədər inkişaf etməyib. Və bu zaman təessüf ki, köməyə söyüş gelir. Əgər bu na kömək demək olarsa...

□ Sevinc TELMANOİZİ,
"Yeni Müsavat"



Ateistin duası

Zamin HACI
 zaminhaci@gmail.com

“Sən orda göya baxırsan,
 Burda məni yer aparır”

(Ramiz Rövşən)

Ötən yazında “Yeralas” satirik verilişini yada salmışdır, oradan bir sujet də bizim indiki həlmizə bənzəyir. Qısqırdır, hər yan qar içindədir, bir uşaq əlində buzdeşən, vədə, tıllov gəlir, başlayır buzu deşməyə. Bu zaman haradansa qəlin kişi səsi eşidilir: “Orda balaq yoxdur!”. Uşaq təccübə o yana, bu yana boylanır, bir neçə metr araların, yeno buzu deşmek istəyəndə səs eşidilir, bayraqını təkrarlar. Nəhayət, 3-4 dəfədən sonra uşaq üzünü səmaya tutub deyir: “Sən kimsən?!” Cavab gəlir: “Stadionun direktoru”. Sən demə, uşaq bayaqdən hokkey meydancasını deşib balaq tutmaq isteyirmiş.

Bax, bizim həyatdan umduqlarımız, siyasetdən, cəmiyyətdən, dünyadan gözənlətilərimiz o uşağinkindən qətiyyən fərqlənmir. Biz də hokkey meydancasında balaq axtarıq. Ancaq orada heç hokkey şaybasi da görən olmayıb. Dünən REAL Hərəkatının partiyaya çevriləməsi xəbərini oxudum. Gizli yolla bu işi, nəhayət, görübərlər. REAL-çılar arasında şəxsən tanıdığım bir neçə gənc var. Olduqca istedadlıdır. Ancaq faydası nədir? Elə bil çinə toxumunu aparıb Böyük Səhraya sépmisən. Eyni zamanda ötən illər göstərdi ki, bu qurum da başqa ənənəvi müxalif idarəələrimizdən fərqlənmir, burada da hamı bir nəfərə ümid edir. Həmin “Xilaskar”, “Ağ atlı oğlan” türmə divarlarını yarib geləcəkdir, Oğuz elində yetmiş gün toy-bayram olacaqdır, axırdı isə padşahın qızını Kəçələ əre verəcəklər. Biz də o toyda iştirak edib plov yeyəcəyik, dadi damağımızda, düyüsi bigimizdə qalacaqdır. Onlar yeyib-içib yerə, biz yeyib-içib göye köçəcəyik.

Çox pessimist oldu, eləm? Üzrələr sayın, bugündən optimizm həblərim qurtarmaq üzrədir. Yaz depressiyası içindəyəm. Urusların bayramının çıxmاسını gözləyirəm. Ondan sonra başımdakı buludları da dağılacaqdır, yazılarıma Günsər doğacaqdır. Asif Ata demişkən, qaralıqlar yarılışın! Sövgəliyi, yüz ilə bir nəfər abırlı filosofa oxşayan adam yetişdirmişdik, o da içimizdə havallanmışdı, başına bir dəstə delini toplayıb təzə kalendar yağırdı. Axırdı aparıb təpəsi üstdə basdırmaq istəmişdilər, deyəsən arvad-uşağı imkan vermedi.

Mənə görə bir milletin inkişaf səviyyəsini öyrənmək üçün ilk növbədə onun küçə süpürgəcılərinə baxmaq lazımdır. Teatr qarderobdan başlayır, millət isə küçə süpürgəcisiñdən (afyozm düzəldim, kime lazımdırsa götürüb Laroşfukonun, Didronun, Əhəd Abiyevin adından hara istəsə bassın, halallıq verirəm). Norveçdə küçə süpürgəcisi 5000 avro maaş alır. Braziliyada isə bir küçə süpürən qadın var, çox qəşəng imiş, instaqramda şəkilərini paylaşanda camaatın ağlı uğurmuş. Rita Mattos adıyla internetdə axtarın, baxın. Rusiyada isə Platonov kimi min ildə dünyaya bir dəfə gələn dahi yazılını küçə süpürgəcisi işlədir, romanlarını çap etməyb faktiki acıdan vəldi. Bizdə də onların maaşı 125 manatdır. Üstəlik, yollarda maşınla vururuq. Hər il neçə küçə süpürgəcisi qəhrəmancasına həlak olaraq uca milləti zibil içində buraxıb gedir.

Elə bilirsiniz, hökumət bu vəziyyətdə çıxış yolu axırmadı? Qətiyyən. Uzaqqorən, yolaverən, tüpdağıtmaz, topyarıtmaz və sairə hökumətimiz vardır. Ona görə də qərar verildi, süpürgəciler ən yeni texnikalarla təmin olundular. Əlbəttə, yalandan yazıram. Onlara yanıb-sönen yolkı işqları ilə bəzənmiş jiletlər verdilər. Yol polisinin rəisi şəxsən yeni yolkı-süpürgəcılərin qırımı lentini kəsərək açılış törənində onlara uzun ömür, can sağlığı, maşınla toqquşarkən yastıqlarının yüngül olmasını arzu elədi. Nəticə varmı? Yoxdur. Deyir dünən daha bir süpürgəcini maşınla vurub öldürübərlər. Hərçənd onu yanan saytin indiyə qədər o qədər gopunu oxumuşuq, bəlkə bu da yalandır.

Kaş yalan olsun. Hər kəs axşam evinə-eşiyinə, balaclarının yanına gedə bilsin, zənbili də dolu olsun, əllerində boş yer qalmasın, qapını arxasıyla açın, ilahi, amin! (deyilənə görə, ateistin duası bizim torpaqlarda daha keçərlidir).

Dünən Ermənistannın 4-cü prezidenti Armen Sərkisyanın formal andiçmə mərasimi keçirilib. Ona görə “formal” ki, martın 2-də ilk dəfə parlament tərəfindən prezident seçilən A.Sərkisyanın sələfləri kimi ölkədə böyük səlahiyyət yiyəsi olmayacaq. Heç Ali Baş Komandan da o olmayacağı. Əsas səlahiyyətlər yeni baş nazirdə olacaq. Armen Sərkisyanın seckidə alternativsiz olması, sübhəsiz, həm də bununla bağlı idi.

Tezliklə Ermənistəninin yeni baş naziri də bəlli olacaq. Konstitusiyaya görə, köhnə hökumət buraxılmalı, təzəsi formalaşmalıdır. Gözlənilir ki, yeni baş nazir postunu artıq keçmiş prezident sayılan Serj Sərkisyan tutacaq.

Beleliklə, işgalçi ölkə dündən etibarən rəsmən parlamentli üsul-idarəyə keçid elədi. Ancaq bu keçid erməni xalqına nə verəcək? 30 ildir həlli uzanan Qarabağ məsələsi, nəhayət, yoluna qoyulacaqmı, blokada rejimi aradan qalxacaqmı? Ölkədə səfələtlə həyat bitəcəkmi, ilən-ilə güclənən kütləvi köçəcəkmi?

Bu sualların hamısının cavabı təbii ki, neqativdir. Ən azı, ona görə ki, Ermənistən prezidentin adı dəyişsə də, hakim kriminal və talançı rejim, iqtidardakı “Qarabağ klani” yerində qalır. Demək, erməni xalqının iztirabları da davam edəcək - bu dəfə parlamentli idarəciliyə altında.

Sonuncu qənaəti erməni nəşrləri və ekspertləri də böülüür, bu haqda SOS siqnalı verirlər. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, armenianreport.com saytı ölkədə yeni idarəciliyə transformasiya ərəfəsində hökm sürən ağır sosial-iqtisadi duruma həsr elədiyi təhlili məqalədə hakim rejimi göydən yerə vurub, onun apardığı iqtisadi siyaseti faş edib.

“Bu gün Rusiya Federasiyاسında yaşayan ermənilərin sayı artıq Ermənistən Respublikasında yaşayanları üstələyir. Rusiyada ermənilərin sayı 3.5 milyona yaxındır. Özü də onların sayı təkər ermənilərin ənənəvi kompakt yaşadığı Moskva, Şimali Qafqaz və ya Krasnodar diyarı hesabına deyil, həm də Ermənistən hesabına artır - insanlar öz “ayaqları ilə” səs verməkdə davam edirlər. Ermənistən özündə isə emək qabiliyyəti və siyasi yetkin elektorat və qoca-uşaqlar da daxil olmaqla, 3 milyondan da az əhali qalıb. Təhlükəli təndensiya ortadadır”, - deyə məqalədə bildirilir.

Məqalədə daha sonra deyilir: “Ermənistən indiki rəhbərliyi tərəfindən seçilmiş dövlət idarəciliyi sistemi əsla ölkənin sosial-iqtisadi inkişafına kömək etmir, əksinə, böhranlı halları önləməyi ciddi şəkildə qəlizləşdirir. Lənətə gəlmiş “keçid dövrü” - hanısı ki, postsovet ölkələrinin müasir bazar iqtisadiyyatına mərhələli transformasiyası



Sərkisyan getdi, Sərkisyan geldi - İrevanda absurd andığın

Ermənistən yeni idarəcilik sistemini keçdi; erməni xalqının problemləri isə yerində qalır; narazı əhali hakim klana “ayaqları ilə” etiraz edərək ölkədən gedir; Rusiyada ermənilərin sayı artıq Ermənistəndakıları üstələyib - nonsens?..

Müəllif görə, Ermənistən əhalisinin sayının azalmasına getirən belə miqrasiya prosesinin əsas səbəbi ölkədə həyat səviyyəsinin aşağı düşməsi, işsizlikdir: “Hakimiyət nümayəndələrinin verdiyi gümrahlaşdırıcı bəyanatlar reallıqla kəskin ziddiyət təşkil edir. Vəziyyətin, nəhayət, yaxşıya dəyişməyəcəyinə emin olan adamlar heç də yaxşı güzərandan yurd yerlərini tərk etmirlər. Bugünkü Ermənistəndə təsədüfi qazanc yeri yox, məhz ləyaqətli məvaciblə ləyaqətli iş tapmaq olduqca müşkül məsələdir! İnsanlar isə hansısa yolla sabaha sağ çıxməq, öz ailəsini dolandırmaq, uşaqlarının təhsil haqqını qarşılıqla, həkimin xidmət haqqını ödəmək, “qara günə” bir şey saxlamaq və s. lazımdır.

Demək, Kötəryana çatmaq lazımdır.

Sadalanan rəqəmlərə bəzən başqalarını da əlavə etmək olar. Misal üçün, Serj Sərkisyanın 10 illik prezidentliyi dövründə ölkədə yoxsulluq və miqrasiya da xeyli artıb. Əger 2008-ci ildə yoxsulluğun səviyyəsi rəsmi statistikaya görə, 27.6 faiz idisə, hazırda 30 faizdən çoxdur. Müstəqil ekspertlər isə bu səviyyənin 50 faizə çatdığını deyirlər. Rəsmi rəqəmlərə əsasən, ölkədə inflasiya 2.7 faiz, müstəqil iqtisadçılara görə isə 21 faizdir.

10 ildə Ermənistəni ilə təxminən 38 min nəfər olmaqla 380 min nəfər tərk edib. Eks-prezident Robert Köçəryanın dövründə bu göstərici nisbetən aşağı olub - ildə 20-25 min nəfər. Həmçinin Ermənistəndən miqrasiyanın səviyyəsi Sərkisyanın dövründə 2016-ci ildə ən yüksək həddə çatıb - 48 200 nəfər. Ayndır ki, səbəb həm də həmin ilin aprelində Ermənistən ordusunun ağır zərbə almasıdır.

İndi belə göstəricilərə malik, hakimiyyəti korupsiyalaşan, yetərli insan resursundan məhrum və ordusuna ciddi çəgirişçi problemi yaşıyan, ən əsası, regionun “izqoy ölkəsi”ne çevrilmiş Ermənistən Azərbaycanla silahlınma yarışında ayaqlaşa, böyük müharibə apara bilərmi?

Cavab özlüyündə aydınlaşır. Məsələ bundadır ki, işgalçi ölkə bugünkü ağır siyasi-iqtisadi bataqlıqdan, səsial-siyasi böhrandan idarəciliy formasını dəyişməklə yox, yalnız yanlış Qarabağ siyasetini dəyişməklə çıxa bilər. Yoxsa Armen yox, Vartan da gəlsə, yaxud Serj də (Sərkisyan) getsə, vəziyyət düzələn deyil. Ermənistən batmaqdə davam edəcək...

□ Siyaset şöbəsi,
 “Yeni Müsavat”

Lavrovun "ermənilərlə azərbaycanlılar bir-birinə etimad göstərməlidir" bəyanatının pərdəarxası

Elçin Mirzəbəyli: "Onun açıqlamasını münaqişənin həllinin uzadılacağıının anonsu kimi qəbul edirəm"

"Dağlıq Qarabağ münaqişəsinin tərəfləri problemin həlli istiqamətində danışılarda irəliliyis əldə etmək üçün bir-birinə qarşı etibarsızlıqdan imtina etməlidirlər".

"RİA Novosti"nin verdiyi məlumatə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir qeyd edib ki, danışqlar zamanı həmçinin 2011-ci il Kazan sammitinin nəticələrinən də istifadə olunmalıdır: "Ən əsası, danışqlar zamanı hər-dən hələ də ortaya çıxan etibarsızlıqdan çəkinməkdir, diqqəti kifayət qədər realist və praqmatik olan ideyalar üzərində cəm-ləşdirməkdir", - deyə Lavrov erməni telekanallarının suallarını cavablandırırcən deyib.

Onun sözlərinə görə, bu ideyalar "kağız üzərində əks etdirmək lazımdır".

Lavrov bildirib ki, 2011-ci il-də baş tutan Kazan sammitinə hazırlıq intensiv gedirdi, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsəndləri arasında da: "Lakin sammit zamanı əlavə suallar və şəhərlər ortaya çıxdı. Biz bundan xüsusi bir faciə ya-



Sergey Lavrov

ratmırıq. İşler davam etdiriləcək. Əminəm ki, "Kazan sənədi" adlandırlan sənəddə olan çox şeyə hələ də tələbat var".

Bəs Azərbaycanla Ermənistən arasında bir-birinə inam, etimad yaranması mümkündürmü? Hətta bir-birinə inansalar belə, bu, Qarabağ probleminin həlli demekdirmi?

Politoloq Elçin Mirzəbəyli "Yeni Müsavat"da bildirdi ki, Sergey Lavrov yənə də ənənəsinə uyğun olaraq, öz fikirlərini guya ölkəsinin neytral qaldığı bir münaqişə, işğal faktı haqqında da-nışmış kim ifadə edir. Rusiya

Dağlıq Qarabağ münaqişəsində tərəfdır, Azərbaycan torpaqlarının işğalı prosesində Ermənistana hərəkəflə dəstək verib, iş-

ğalçı ölkənin hərbi-siyasi müttəfiqidir, Ermənistən sərhədlərini Rusiya hərbçiləri qoruyur, bu ölkədə Rusiyanın hərbi bəzəsi var, münaqişənin həll olunmasında, işğalın davam etməsində və işğala son qoyulması üçün BMT Nizamnaməsinin tələblərinə uyğun olaraq hərbi əməliyyatların keçirilməməsində Moskvanın "xidmətləri" danılmazdır: "Bu səbəbdən də Lavrovun haqqında söz açdı-

ğı "realist və praqmatik olan ideyalar" ilk növbədə Rusiyanın özü tərəfindən və açıq şəkildə dilə getirilməlidir. Rusiya bəyan etməlidir ki, işğal faktının aradan qaldırılması və problemin ədalətli həlli üçün hansı "realist və praqmatik" istəkləri var. Bu istəklər açıq şəkildə ifadə oluna-caqsa, şübhəsiz ki, o zaman münaqişənin həlli ilə bağlı real mənzərə hər kəsa aydın olacaq və bu mənzərəyə uyğun da davranış sərgilənəcək. İndiki halda Rusiya rəsmilərinin açıqlamaları bu ölkənin əməli hərəkətlərinə və problemin mahiyyətinə uyğun gəlmir. Etimadsızlığın səbəbinə də burada axtarmaq lazımdır".

E.Mirzəbəyli hesab edir ki, Azərbaycan və Ermənistən arasında etimadlı münasibətlərin yaranmasına da məsuliyyət yenə de Rusiyanın üzərinə düşür. Moskva istəsə bir neçə də-qiqənin içərisində Ermənistən rəsmilərinin də, ictimaiyyətinin də rəyini dəyişə, bu ölkənin sıfarişli qeyri-konstruktiv mövqədən yənə də sıfarişli konstruktiv mövqeyə adlamasına zəmin yarada bilər: "Azə-

Nikolay Starikov



Rus politoloqdan Türkiyəyə terror xəbərdarlığı

**"Putinin Ankara səfəri
Qərbin xoşuna gəlməyib"**


Rusiyali siyasi analistik və yazar Nikolay Starikov Türkiyəyə terror xəbərdarlığı ünvanlayıb.

Sputnik Azərbaycan xəber verir ki, Rusiyanın NTV kanalının "Mesto Vstreči" (Görüş Yeri) adlı canlı programda danışan rus politoloq bildirib ki, Vladimir Putinin prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi Qərbin xoşuna gəlməyə biler. Buna görə də yaxın zamanlarda Türkiyədə terror hadisələrinin olacağı istisna edilmir.

"Qərbi bizimlə danışmaq istəmir. Qapılarını bağlayıb. Fəqət Türkiyə qapılarını açıb və biz də ora gedirik. Ancaq demək lazımdır ki, Qərb bundan sonra Türkiyə üzərində təzyiqlərini artıracaq. Bu səbəbdən də yaxın zamanlarda mən Türkiyədə terror hadisələrinin olacağını düşünürəm", - deyə o bildirib.

baycan tərəfinin mövqeyinə etimadlı münasibətlərə can atması təslimciliyikdən başqa bir şey olmaz. Etimadlı münasibəti işgalçı yaratmalıdır. Çünkü etimadın aradan qalxmasına səbəb işğal amilidir. Sergey Lavrovun buntarı anlamayacaq qədər sadələvh olduğunu düşünü-mürəm. Bu səbəbdən də Lavrovun açıqlamasını münaqişənin həllinin uzadılacağıının anonsu kimi qəbul edirəm".

□ **Etibar SEYİDAĞA,
"Yeni Müsavat"**



"Skripal olayı"nda Rusiyanın tərəfini tutan Azərbaycan düz edib

Ekspert: "Azərbaycan beynəlxalq hüququn tərəfində çıxış edib, bizi Rusiyani dəstəkləməkdə ittiham etmək ədalətli olmazdı..."

Azərbaycanın "Skripal olayı"nda Rusiyanın tərəfini tutması diqqət çəkib. BMT çərçivəsində keçirilən iclasda Kremlin bu incidenti araşdırmaq üçün rus ekspertlərinin də cəlb edilməsi tələbini müdafiə edən 5 ölkədən birinin Azərbaycan olması ilə bağlı müxtəlif mövqelər səslənir.

Rəsmi Bakının bu qərarı dəstəkləyənlər yanaşı, səsvermədə bitərəf mövqə tutlardı, bu, daha doğru olardı kimi düşüncədə olanlar da az deyil. Bu xüsusda Azərbaycana Qərbdən gələ biləcək təzyiqlərdən də söz açılır.

Politoloq Nəzakət Məmmədova isə Bakının beynəlxalq hüquq normaları ilə hərəkət etdiyini düşünür: "Öncə onu qeyd edim ki, İngiltərə və Rusiya arasında başlanan bu qalmaqlın əsas bir neçə səbəbi var: Rusiyanın Suriyadakı mövqeyi, Türkiyənin Afrin əməliyyatına dəstək verməsi, bununla bərabər yeni prezidentlik dönenində Putini qarşısında 6 ildə Qərble hesablaşmasının vacibliyini təlqin etmək. Skripal mə-

sələsində qaranlıq məqamlar çoxdur və Britaniya inidiyədən neinki beynəlxalq aləmi, hətta daxildəki bəzi siyasi qüvvələri belə öz ittihamına tam inandırıbilməyib. Məsələn, xarici işlər naziri Boris Conson məqale yazıb və leyboristlərin lideri Korbin "Kremlin faydalı axmağı" adlandırbı. Cənubi leyboristlər Londonun ittihamlarını əsassız hesab edirlər. İngiltərənin xarici işlər naziri meqaləsində Kremlə inanan, dəstək verən tərəfləri nəzərdə tutaraq yazar ki, "onlar Kremlin saxta təbliğat hücumuna etibarlılıq qazandırmağa kömək edirlər". Lakin Skripal məsələsində İngiltərə hökuməti və keşfiyyat orqanları yetəri qədər inandırıcı dəlil-sübüt təqdim

edə bilməyib. Buna görə də heç bir ölkənin, o cümlədən Azərbaycanın onun mövqeyini dəstəkləmək məcburiyyəti yoxdur. Azərbaycan beynəlxalq hüququn tərəfində çıxış edib. Bizi Rusiyanı dəstəkləməkdə ittiham etmək ədalətli olmazdır. Çünkü Rusiya tələb edir ki, istintaqda onun mütəxəssisləri də cəlb edilsin, lakin ingilislər buna imkan vermədilər. Eləcə də Skripal və onun qızı ilə görüşə imkan verilmədi. Skripalin qızı, ümumiyyətə, Rusiya vətəndaşına baxmayaraq, ölkəsinin Londondakı konsullüğünün hüquqi dəstək təklifindən imtina edib. Hazırda Skripal və qızının Britaniyanın keşfiyyat alyansında birleşdiyi 5 ingilisdilli ölkədən birinə, başqa ad ve soyad-

lara göndərilməsi məsəlesinə baxılır. Büyük ehtimalla, bu, ABŞ olacaq. Sual yaranır ki, onlar ümumiyyətə zəhərlənmışdır mı? Rusiyadakı seçkilər dövründə, Suriyada həlleddi bir məqamda ABŞ-da dövlət katibi, keşfiyyat şefi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifələrinə sərt xətt tərəfdarlarının getirilməsi və məhz bu zaman Skripal incidentinin meydana gəlməsi təsadüf deyil. Azərbaycan bunları yaxşı başa düşür və bu məsələdə beynəlxalq hüququn tələblərinə riyat olunmasına səs verib. Bizim həm Rusiya, həm İngiltərə ilə yaxın münasibətlərimiz var. Britaniya buntarı beynəlxalq qanuna mərزوq qalırsa, demək, heç bir dövlət bundan sığorta lanmayıb. Sabah eyni ittihamla istenilən ölkə üzləşə bilər. Ona görə də ölkəmiz qanuna uyğun addım atıb".

□ **Cavansir ABBASLI,
"Yeni Müsavat"**



Erməni yalani start götürdü?..

Hüseyinbala SƏLİMOV

Parlement respublikası modeli o qədər qəlizdir ki, bununla bağlı siyasi lotiflərə bənzər tarixçələr damışırlar.

Deyirlər ki, sionist hərəkatının lideri, böyük diplomatiya məhərəti olan və eləcə də güclü alim-kimyaçı sayılan Xaim Veytsman ancaq prezident kürsüsünə əylişəndən sonra başa düşüb ki, daha hıyləgər baş nazir David Ben-Qurion ona möhkəm "atibdir"...

Qərəz, aprelin 9-da "erməni siyasi pyesi"nin növbəti pərdəsi oynanımlı və "prezident" kürsüsündə A.Sarkisyan əyləşməlidir.

Demirəm ki, A.Sarkisyan da Veytsman kimi aldadılıb, yox, o, əvvəldən hansı oyuna getdiyini bilirdi. Arada bir dəfə - onun və parlament spikerinin hətta Milli Tehlükəsizlik Şurasında da təmsil olunmayacağını eşidən bir az şok yaşamışdı, amma Serjik onu tez özünə getirmişdi.

İndi növbəti məsələ Serjikin (köpəküşağıının ikisinin də familiyi Sarkisyan yazırlar. Amma ruslar birinə Sarkisyan, digərinə Sarqyan deyr) baş nazir olmasına.

Olaçaq. Beş-üç müxalifətçi atılıb-düşəcək, amma bu, prosesin dəyişmək gücündə deyil. Prosesin gedisi tamam başqa şey dəyişə bilər. O da budur ki, MDB məkanında işlər qayda-sında deyil. Qurum çökür, ən başlıcası, xarabaliqların üzərində yeni regional ittifaqın konturu görünür, hansı ki, hayların heç marağında deyil.

Tələsməyək. Əvvəl deyim ki, hamı Rusiyaya tətbiq olunan sanksiyaların dənişənə da, bir detal təhlilçilərin diqqətindən kənarda qalır: keçmiş sovet ölkələrinin proses münasibəti və ona töhfəsi...

Baltık ölkələrini qeyd etməyəcəyik, herçənd, keçmiş sovet məkanında anti-Rusiya koalisiyası deyəndə dərhal onlar yada düşür, amma Baltık ölkələri artıq tarix baxımından da özlərini sovet məkanına aid etmirlər...

Deməli, rusların "düşmən"lərini başqa səmtde, tutaq, GU-AM-da axtarmaq lazımdır. Bəli, səhəbat Ukrayna, Moldova və Gürcüstəndən gedir.

Kiyev artıq 13 rus diplomatını ölkədən qovub. Moldova da 3-nü qovacağını bildirib, baxmayaq ki, rusiyənömlü prezident İ.Dodon bunun əleyhinədir.

Amma ona fikir verən yoxdur, hətta yaxınlarda moldovalılar "Bize belə prezident lazım deyil!" şəhərlər ilə küçəyə çıxmışdır. Dodon da bunları görüb "ağzına su aldı"...

Gürcüstan da bir diplomatı qovmağa qərarlıdır. Əslində Tbilisidə heç Rusiya səfərləri yoxdur və rusların buradakı diplomatik missiyası İsveçrə səfərliyində "Rusyanın maraqları sekiyası" kimi təmsil olunubdur.

Öxucu deyər ki, bu, lap kampaniya oldu! Düzdür və kimse bunu gizlətmir. On illərdir, Rusiya hamiya qarşı qarşı kampaniya aparır, indi da hamı ona qarşı birləşir!

Belarusla da işlər rəvan deyil. Britaniya ilə münasibətlərin kəskin vaxtında Belarusun xarici işlər naziri Londona, müavini də ABŞ-a yollandı. Demək olardı ki, səfərlər əvvəldən planlaşdırılmışdı. Amma Belarus da Ermenistan kimi Kremlin dil-siz-ağızsız nökrəi olsayı onları ləğv edərdi. Etmədilər...

Mərkəzi Asiyadan da xoş xəber gəlmir. Təhlilçilər diqqəti N.Nazarbayevin yaxınlardakı ABŞ səfərinə yönəldirlər. Səfərdən sonra Nazarbayev Mərkəzi Asiya ölkələrinin toplantısını keçirdi və Moskvanın nümayəndəsini ora davət etməyi "unuttu". Son vaxtlar Mərkəzi Asiya liderlərinin də yaddaşları ilə bağlı ciddi "problem"lər yaranıbdır, onlar Kremlin adamlarının tədbirlərinə dəvət etməyi tez-tez "unudurlar"...

Nəticə nədir? MDB və Avrasiya İttifaqı çökür. Ukrayna MDB-nin təsisçilərindən (2005-ci ildən assosiativ üzv idi!) olsa da, formatdan tamam uzaqlaşır. Gürcüstan qurumu tərk edib. Moldova rusofobiyanın ən yüksək həddə olduğu ölkələrdən-dir.

Qalır Ermənistən. Yalnız ona görə ki, sərsəm planlarının əsirinə çevrilibdir. Düşünür ki, Kreml Cənubi Qafqazda "Böyük Ermənistən" qurmaqdə ona yardımçı olacaq.

Niyə belə olduğunu? Belə de olmalı idi. MDB qəribə qurumdur-bura potensial və real düşmənlərin "dostluq" klubudur, hamı biri-biri ilə vuruşur və bunların başında da Kreml dayanır. Sonra deyirlər ki, gəlin MDB və KTMT-e üzv olun ki, sizi qoruyaq! Hamida da sual yaranır ki, bizi kimdən qorumaq istəyirsiniz? Bizi Rusiyadan qorumaq lazımdır!..

Altı keçmiş sovet ölkəsi bunları açıq mətnlə bütün beynəlxalq tədbirlərdə deyirlər. Qalanlarla hələ buna cəsarət etmir. Amma vaxt gələcək, onların da dili açılacaq.

Axmaq vəziyyətdə qalanlardan biri Ermenistandır. Təlaşa Ankara-Tehran-Moskva üçlüyü seyredirlər. Əvvəldə İsrailə də dolayı yolla ona görə toxunduq ki, bunlar "Rusyanın İsraili" olmaq fikrindədir. Vaşinqtonun "İsrail toxunan qarşısında bizi görəcək!" sözünü bunlar özürlərə bağlı Kremlən eşitmək istəyirlər. Amma əfsus, eşitməyəcəklər, çünki Kreml öz hayin-dadır...

Aprelin 9-da REAL Hərəkatının ofisində bu qurumun partiyaya çevriləməsi ilə bağlı mətbuat konfransı keçirilib. Tədbir hərəkatın partiyaya çevriləməsi üçün 7-8 aprelde internet üzərində keçirilən qurultaya həsr olunub.

Tədbiri giriş sözü ilə REAL-in idarə Heyətinin üzvü Azər Qasımlı açıb: "REAL aprelin 7-də və 8-də qurultay keçirdi. Artıq REAL bir partiyadır və bundan sonra belə təqdim olunacaq. Bize qurultay üçün yer verilmədi və bu da onu göstərdi ki, hakimiyyət bizim qurultay keçirməyimizi istəmir. 400-500 nəfərlək yer üçün dəfələr müraciət etdi. Lakin yer verilmədi. Bu qərara gəldik ki, qurultay üçün müraciət etməyi dəyandırıq. Qanunvericiliklə 15 gün ərzində müraciətə cavab verilməli olduğu halda, bəzən bir ay uzadırlar. Bu il seçkilərin olduğunu düşünərək martın 12-də üçüncü dəfə müraciət etdi. Qurultay nümayəndələrinin sayını azaltmağımıza baxmayaraq yenə də yer verilmədi. Bunun üçün də qərar verdik və bəzi dünya ölkələrində olan təc-rübədən istifadə etdi".

Daha sonra çıxış edən REAL-in icraçı katibi Natiq Cəfərli bunları deyib: "Bize bəzə partiyalara verilən yerlər belə verilmədi. Biz də qərara aldığ ki, bu şəkildə qurultayımızı keçirek. Virtual diskussiyalar açıq, bütün məsələləri orada müzakire etdi. Qurultay üzvləri tərəfindən canlı müzakirələr getdi. Biz müsəs dövrün verdiyi imkanlardan yaralandıq. Partiyanın nizamnaməsi, atributları, programları müzakirə edildi. Bize ikinci mərhələyə keçmək üçün şərait yarandı. Ofisde gizli səsvermə üçün şərait yaradıldı. Sədr, Məclis üzvləri seçildi. Partiya sədriyinə bir namizəd oldu, İlqar Məmmədovun durumu nəzərə alındığı üçün kimse namizəd olmadı və o da sədr seçildi. Ən gərgin seçki Məclisdə yaşandı və 61 nəfərdən 40 nəfər üzv seçildi. Seçilmeyənər yenə aktiv olacaqlar. Seçkilərdə Nəzarət Təftiş Komissiyası da müəyyən edildi. Qurultayımız Azərbaycanda bir ilk oldu. Biz göstərdik ki, bütün maneələri aşmaq olar. Bizi bu seçkimiz daim yaddaşlarda qalacaq, nümunə olacaq".

A.Qasımlı yenidən çıxış edib: "Videoçarxımız hazırlanıb, sosial şəbəkələrdə hər kəs bunu görəcək. Biz tam dolğun bir prosesi bir həftə ərzində apardıq. Bize

yer verilsəydi belə, yene sədrimiz İlqar Məmmədov gizli səsvermə olacaqdı. Seçki komissiyamıza gərgin şəraitdə keçən fealiyyətine görə təşəkkür edirik. Azərbaycan tarixində bəlkə də ən demokratik seçki keçirdik. Videoçarxda hər kəs

ile bağlı səala REAL rəhbərliyində təmsil olunan N.Cəfərli belə münasibət sərgileyib: "Biz qırmızı xətt çekmişik. Avropada sığınacaq almaq üçün REAL-a edilən müraciətə heç vaxt müsbət reaksiya verməyəcəyik. İn-

REAL Hərəkatı

partiyaya çevrildi

Təşkilat virtual qurultay keçirib



bunu görəcək. Məclisin iclası yaxın bir ay ərzində keçirilecək. Yerli məclislərin sədrləri ilə birlikdə 63 üzv var. İclasda Məclis sədri seçiləcək. Bütün seçkilər gizli səsvermə ilə olacaq".

Yerine yetirdik. Əsas olan da bu idi. Əger əvvəldən məlumat versəydik, maneələr yaradılacaqdı. Adice ofisə belə, səsverməyə imkan verilməyəcəkdi".

Avropadakı mühacirlər-

diyə qədər heç kime arayış verməmişik, bundan sonra da verməyəcəyik".

A.Qasımlı isə qurumun hazırda 200-ə yaxın üzvünün Avropada yaşadığını deyib: "Amma onların böyük əksəriyyəti mühacir deyil, ya işləyirlər, ya da təhsil alırlar. Bir müddət sonra onlar ölkəmizə qayidacaqlar".

Sonda N.Cəfərli nə üçün 11 aprelde keçiriləcək növbədən kənar prezident seçkilərindən əvvəl qurultay keçirdiklərini de açıqlayıb: "Seçkidən önce qurultayın keçirilməsi düşünülmüş deyil. Sadəcə, seçkiöncəsi qurultayımız üçün normal şəraitin olacağını düşünüb, bu qərarı verdik. Amma yer üçün etdiyimiz müraciətə seçkiöncəsi reaksiya da əvvəlkilər kimi oldu. İndi qədər siyasi partiyaların uğursuz olmalarına səbəb şəxslər üzərində qurulmalıdır. İkinci qurultayımızda ola bilə ki, İlqar Məmmədov namizəd olmasın, digər bir şəxs olsun. Biz yeni qüvvələrin irəliyə gelməsində maraqlıq. Buna REAL olaraq bundan sonra da şərait yaradacaq".

□ Cəvənsir ABBASLI,
musavat.com

Dünyanın aparıcı KİV nümayəndələri Azərbaycanda seçkiləri müşahidə edəcəklər

A prelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmek üçün dünyanın aparıcı KİV-i də daxil olmaqla, 150-yə yaxın jurnalist Azərbaycanda safərdədir.

APA-nın məlumatına görə, onların arasında "The Washington Times", "The Hill", "The Jerusalem Post", "The Times of Israel", "Daily Caller", "Muslim World Today", "The Algemeiner", "Independent Journal Review", "RAI" TV, "New Europe", "Al Jazeera", ORT, RTR, Rossiya Seqodnya, Daily Times, TRT World və digər KİV-in nümayəndələri var.

ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Belçika, Bolqarıstan, Qətər, Rusiya, Qazaxıstan, Pakistan, Əlcəzair, Livan, Mərakeş, İordaniya, Misir, İsrail, Türkiyə, İndo-neziya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin aparıcı KİV-i Azərbaycandakı seçkiləri müşahidə edəcəklər.



KIVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətlı mövqeyinin müdafiə edilməsi

Ötən ilin yanvarında Dağlıq Qarabağ məsələsinin "Azərbaycanın daxili işi olmadığım" iddia etməklə tərəfəsizlik principini kobud şəkildə pozan Rusiyannın xarici işlər naziri Sergey Lavrov növbəti defa sükütü pozaraq Qarabağdan danışır. Rusiyalı nazir deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışqlarda irəliləyiş nail olmaq üçün tərəflər 2011-ci il tarixli Kazan sammitindəki razılaşmala rəslənarəq, bir-birinə inamsızlıqdan imtina etməlidirlər.



"Ən əsası, hələ də danışqlarda müşahidə olunan inamsızlıqdan imtina etmək və fikir kifayət qədər çox olan real, praqmatik ideyalar üzərində cəmləşdirmək gərəkdir", - deyə Lavrov Ermənistan telekanallına müsbəhəsində qeyd edib. APA-nın "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, Rusiya XİN rəhbərinin sözlərinə görə, həmin ideyalar "kağızda öz əksini" tapmalıdır.

Lavrov Minsk Qrupu həmsədrlerinin guya hansısa bir fəaliyyətə maşğul olduğu görünüşünü yaratmağa da çalışıb: "Düşünürəm ki, o illər əldə olunan nəticələrin heç biriitməyib. Sözsüz, bu illər ərzində yeni ideyalar yarandı, həmsədrler hazırlıq münaqişə tərəfləri ilə həmin təklifləri müzakirə etməkdədir".

V.Putin növbəti dönen üçün prezident seçildikdən sonra həm Azərbaycan ictimai rəyində etimadını itirmiş, həm də Moskvanın xarici ölkələrlə bağlı siyasetində konfrantasiya yoluunu tutmaqla ölkəsinin dalana diranmasına "nail olmuş" erməni əsilli rusiyalı nazirin yenilənəcəyi barede fikirlər səslənir. Hesab olunur ki, Rusiya prezidenti Qərbin sərt siyaseti qarşılığında en azı özüne yardımçı olmaqdən ötrü xarici si-

yaset idarəsinin başçısını əvəzleyəcək. Sanki S.Lavrov bu məqamda "mən də varam" demək-dən ötrü Qarabağla bağlı illər öncə özünün moderatöruluğu ilə Kazanda aparılmış danışqları xatirələdib və tərəflərə mesajlar verib.

Politoloq Arzu Nağıyev "Yeni Müsavat" açıqlamasında da təsdiqlədi ki, S.Lavrovun əbas yera ötən illər ekskurs etməyi: "Zənimcə, Lavrovun bu məsələni yenidən gündəmə getirməsi Rusyanın bu prosesdə nüfuzunu bərpa etmək istəyindən irəli gəlir. Bu bəyənatlar yenə də danışqların davam etdirilməsi üçün bir zəmin yaradır. İstər Kazan, istərsə Madrid principlərində əsas məsələ Azərbaycanın suverenliyi və ərazi bütövlüyüdür. Bundan sonra artıq digər məsələlər, o cümlədən işğal olunan ərazilərin boşaldılması və təbii ki, status məsəlesi gelir. Rusiya başa düşür ki, Azərbaycanda president

seçkisindən sonra yenə prioritet məsələ Qarabağ olacaq" da keçirilən ArmHiTech-2018 sərgisində Rusiya tərəfi də məlumatı təsdiqleyib. Bu, ele bir vaxtda baş verir ki, ABŞ tərəfindən bu müqavilələrə görə Ermənistana sanksiyalar tətbiq edilib. Təbii ki, Ermənistən tərəfi bunun məsuliyyətini başa düşməyə bilməz, sadəcə olaraq, təhlükəsziliyə tehdidlərin qarşısının alınmasını bəhanə gətirənlər de Rusianın bunu məcbur etdiirdiyi faktını gizlətməyə məcburdurlar. Digər tərəfdən, Rusiya bunu öz herbi bazası üçün etdiyini də bəyan edə bilərdi, lakin ermənilər bunu daha da işırtməkdə əsas məqsədlərinin guya Azərbaycana qarşı silahlınmaya məcbur olduğunu deyirlər. Bu, artıq Rusiyanın Ermənistanda silah alınması üçün üçüncü maliyyə kreditidir. Əvvəlki 200 milyon dollarlıq kredit müqaviləsi başa çatıb. Bu məsələlərdə Azərbaycan üçün gözənlənilməz bir şey baş vermedi.

dövredə təsadüf edib. Üstəlik, ABŞ prezidentinin Ermənistən üçün ayrılmazı nəzerə tutulan maliyyə yardımını ilə bağlı təşəbbüs dəstəkləməməsi Rusiyanın elinə işleyib və Moskva yenə də ona ümidi edən ermənilərə silah-sursat vədi verməyə başlayıb.

A.Nağıyev qeyd etdi ki, Rusiyanın Ermənistənə 100 milyon dollarlıq müqavilə əsasında bu ilin sonuna qədər "İsgəndər" raket komplekslərinin də daxil olduğu silahların ixracı yerinə yetirilməlidir: "Bu haqda artıq erməni məmurları anons verib və İrəvan-

Azərbaycan dövləti bildirdi ki, Rusiya öz vassali olan Ermənistənə hər hansı bir yolla bu silahları çatdırıraq və bir müddətdən sonra həmin silahlar müxtəlif yollarla işgal olunmuş ərazilərimizə daşınacaq".

Ekspertin sözlerine görə, Rusiya bunu birbaşa edə bilmir və müxtəlif kredit oyunları həyata keçirir: "Ermənilərin iqtisadi cəhətdən bu kreditləri qaytarmağa imkanı belə yoxdur, məhz ona görə də uzmüddəti və ya "faizsiz" adı ilə bunu göstərməyə çalışırlar. Eyni zamanda bu məsələlər Ermənistəndəki qeyri-sabitliyi



Rusiya 8 il öncənin Qarabağ danışqlarına qayıdır?

Politoloq: "Rusiya anlayır ki, Azərbaycanda prezident seçkisindən sonra yenə prioritet məsələ Qarabağ olacaq"

Diqqətçəkən budur ki, Kreml İrəvanın Qarabağ integrasiya mesajlarını verməsinin, separatçı Bako Saakyanın ABŞ Konresində görüşlər keçirməsinin ardıcındən yenidən fəallaşdır. Bu feallıq tekce S.Lavrovun bəyanatunda özünü təcəssüm etdirmir. Belə ki, Rusiyanın Ermənistəndəki herbi qüvvələrinin son həftələrde həyata keçirdikləri təlimlər, Qarabağ müharibəsinin başlanacağı halında Ermənistən yalnız qalmayaçaq ilə bağlı mesajlar da bu

lələri ile özəl statusa malik bir bölgədir, Türkiye burada haqq sahibidir. Naxçıvanın Azərbaycanın tərkibində qalması təqdirdən Türkənin iddiaları yoxdur. Münaqişə Naxçıvanı bağlı olarsa, Türkiye bu prosesin ortasında olacaq. Azərbaycanın burada güclü hərbi arsenala sahib olmasının təbiiidir. Ermənilər Naxçıvanı "Böyük Ermənistən" in bir hissəsi sayırlar və buraya iddialarını həm Ermənistən rəhbərliyi, həm də diaspor dələ getirməkdədir. "Naxçıvandan bizi atəşə tutular", "Naxçıvandan geləcək təhlükə" hardasa erməni təxribatıdır. Naxçıvana iddiaları yenidən gündəmə getirmək üçün ortaya atılan yeni bir manevr də ola bilər.

Eksperta görə, bu, həm də Rusiyanı ehtiyatlaşdırmaq təşəbbüsü: "Bir vaxtlar ermənilər Rusiyanı Qars və Moskva müqavilələrini ləğv etməye çağırıldılardı, həmin sazişlərin ermənilərin milli maraqlarından kənardə bir anlaşmaya olduğunu iddia edirdilər. İndi o iddiaları Koro Manoyanın dilində səsləndirməyə başlayıblar. Həm də bunu ona görə edirlər ki, sanki rəsmi İrəvan bu fikri bölmüşmür".

Q.Çaxmaqlı əlavə etdi ki, ermənilər Rusiya ilə Türkənin münasibətinin normallaşdırıldığı şəraitdə bəlaqələri zədələmək üçün addım atırlar: "Bunlar belə dəyərləndirilə bilər ki, Rusiya məsələyə müdaxilə etsin və Azə-



terli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir yaradaraq qoşunların qarşiduruma xəttində gerçinliyini artırmağa cəhd göstərir" - bəyənatda deyilir.

Düşmənin məkrli siyaset yürütdüyünü "Yeni Müsavat" açıqlamasında ermənişunas alım Qafar Çaxmaqlı da təsdiq-lədi: "Kiro Manoyan Daşnakşütün Partiyasının İrəvan bürosunun rəhbəridir. Onun fikirləri diaspor erməniliyinin ortaya atdırıcı və gərəkli hesab etdiyi düşün-

cələrin diqqətə çatdırılmasıdır. Diaspora Dağlıq Qarabağ məsələsində Ermənistən hər hansı güzəştini qəbul etmir və düşünür ki, Azərbaycanın ne vaxtsa öz torpaqlarını nəinki işğaldan azad etməyə, hətta Ermənistən bir dövlət kimi xəritədən silməyə qərarlıdır. Onlar Ermənistənə olacaq müharibədə ilk zərbəni Naxçıvananın alacaqlarını bilirlər və qorxuları da bundandır. İkinci tərəfdən, Naxçıvan Moskva və Qars müqav-

Ermənistənin Naxçıvan təxribatı

Qafar Çaxmaqlı: "Bütün bunlar o məqsədə xidmət edir ki Naxçıvan məsələsi gündəmə gəlsin..."

Ermənistəndən və elə aprelin 9-dakı andiçmə günü də dənən ölkənin təbliğat vasitələri çox güman ki, diqqəti daxildən yayanırmış üçün təxribatçı məlumatlara geniş meydən verdi. Bele ki, erməni mediası aprelin 8-i və 9-da Azərbaycan-Ermənistən dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası, Qazax və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistən ərazisinin guya atəşə tutulması barədə məlumatlar yaydılar.

Naxçıvanlı xəbərlərin yayılmasından bir gün sonra ermənilər Tavşu vilayətinin atəşə meruz qaldığını iddia etdilər. Bundan əvvəl isə Ermənistən mediası "Naxçıvanın qaynaqlanan hərbi təhdid" barədə hay-küy salmışdır. Ermənistəndən həkim koalisiyanın ortağı olan Daşnakşütün Partiyasının lideri Kiro Manoyan Naxçıvan məsələsində Azərbaycanın Türkiye ilə birgə hərəkət etdiyini deyib (Virtalaz.org). Onun sözlərinə görə, Qarabağ məsələsində Azərbaycan-Türkiyən birbaşa iştirakının olmadığını göstərir, amma Naxçıvan məsələsində fəqli situasiyadır. "Naxçıvan məsələsində diqqəti olmaq lazımdır. Türkiye və Azərbaycan Naxçıvanı hərbişdirir və oradan təhlükə yaranır bilər. Ve bu halda tamam ayrı situ-

1993

Kəlbəcər gizli danışqların qurbanı olub?

Sabiq deputat Kəlbəcərin işgalini ilə bağlı açıklamalarına izahat verdi



-cü il aprelin ortalarında Kəlbəcər rayonunun işgalini ilə əla-qədar yaradılmış deputat-istintaq komissiyasının üzvü olmuş, politoloq Cümşüd Nuriyev Kəlbəcərin işgalində o zamankı hakimiyətin Rusiya ilə danışqlarda uduzmasının rol oynadığını bildirib. Moderator.az saytına açıqlamasında Cümşüd Nuriyev deyib: "Kəlbəcər siyasetin qurbanı oldu... O zaman Moskvada AXC hakimiyəti ilə danışqlar gedirdi. Orada Rusiya bizimkiləri aldatdı ki, guya Kəlbəcəri veren kimi, məsələ Dağlıq Qarabağdan kənara çıxır deyə, beynəlxalq status qazanacaq. Və BMT-nin Təhlükəsizlik Şurası qərar qəbul edəcək ki, bununla da bütün Qarabağ Azərbaycana veriləcək. Nəticədə o hakimiyətin təcrübəsizliyindən Kəlbəcər işgal olundu və 25 ildir ki, onu azad edə bilmirik".

C.Nuriyevin bu açıqlaması cəmiyyətdə müzakirələrə yol açıb. Bir çoxlarında isə belə rey yaradıb ki, Xalq Cəbhəsi hakimiyəti Rusiya ilə danışqlara gedərək Kəlbəcəri məqsədlə şəkildə təslim edib. Elçibəy hakimiyətinin temsilciliyi isə Cümşüd Nuriyevin o dövrü iqtidara böhtən atdıgını bayan ediblər.

Cümşüd Nuriyev isə "Yeni Mütəşav" açıqlamasında bildirdi ki, heç kimə böhtən atmayıb və məqsədi kimisə şərəmək olmayıb: "Moderator.az saytında gedən sözügedən yازını şəxsen oxumamışam. Mən həmin sayta açıqlama vermİŞəm. Lakin açığı, saytda necə yazıldıqından məlumatısam. Çünkü oxumamışam. Ola bilsin ki, fikirlərimin bəziləri bir qədər

ferqli gedib. Mən açıqlamamda deməmişim ki, AXC hakimiyəti təcrübəsizlikdən Kəlbəcərdə və hakimiyəti saxlamaq məsələsində uduzub. Təcrübəsizlikdən Rusiya ilə gedən danışqlarda uduzub və nəticədə Kəlbəcər ermənilərin əlinə keçib. Mən açıqlamamda qətiyyən deməmişim ki, Xalq Cəbhəsi hakimiyəti Kəlbəcəri hansıdan danışqların nəticəsi olaraq ermənilərə verib və bununla da xalqa, dövlətə xəyanət edib. Təcrübəsizlikdən hansıdan danışqlarda uduzmaq başqa şeydir, xəyanət, torpağı üzündən Azərbaycan ərazisini itirdi. Çünkü bundan önce Laç-

ni itmişdi. Halbuki Laçın da Dağlıq Qarabağa aid deyildi. Lakin Laçın işgal olunanda ermənilər qarşı heç bir qətnamə-filan qəbul olunmamışdı. Belə bir təcrübədə orda oluduğu halda hakimiyət danışqlarda aldanmamalı idi. Mən əslində o dövrə yaradılmış deputat istintaq komissiyasının geldiyi siyasi nəticəyə əsasən fikir bildirmişəm və bildirirəm".

C.Nuriyevin sözlərinə görə, deputat istintaq komissiyası belə bir nəticəyə gəlmışdı ki, siyasi təcrübəsizliyə görə biz Rusyanın və ermənilərin ata-cağı addimları görə bilmədi:

"Mənim açıqlamama o dövrükü hakimiyət təmsilcilərindən reaksiyalar var. Səhvi etiraf eləmək nədənsə hər kəs üçün çox ağır olur. Pənah Hüseyn mənə zəng eləmişdi. Mən ona da səhəbət nədən getdiyini izah etmişəm. Biz öz gördüyüümüzü, başa düşdürümüzzü, yanlışlıqlarımızı etiraf edə bilmirik, bu, o deməkdir ki, biz ancaq qışkırmalı maşğuluq, bütün günahları öz üzərimizdən atırıq. Bu bir aksiomadır ki, əger hansısa hakimiyətin zamanında dövlətin ərazisi düşmən tərefindən işgal olunubsa, buna görə həmin hakimiyət məsuliyyət daşmalıdır. Ən azı siyasi, mənəvi məsuliyyət daşılmalıdır. Burada qeyri-adı bir şey yoxdur. Fikirlərim o demək deyil ki, mən Elçibəy hakimiyətini məqsədlə şəkildə xəyanətdə ittiləm edirəm. Burada xəyanətdən, satqınlaşdırma səhəbət getmir. Kəlbəcərin işgalı cəmi iki ay sonra Xalq Cəbhəsinin hakimiyətdən getməsi ilə nəticələndi. Kim istəyərdi ki, hakimiyətdən getsin? Yol verilən səhvələr siyasi təcrübəsizlikdən irəli gəldi və bu siyasi təcrübəsizlik də həm Kəlbəcər məsələsində, həm də hakimiyət məsələsində möglubiyyətə nəticələndi. Siyasi təcrübəsizliyimizdən ruslar er-

mənilərinə eli ilə yararlandı. Biz qarşı vuruşanların içində kifayət qədər rus, ASALA terror təşkilatının üzvləri, PKK-çılar da var idı. Bunlar kifayət qədər hazırlıqlı idilər. Biz hərbi möglubiyyətə yanaşı, siyasi möglubiyyətə də uğradıq. Xalq Cəbhəsi hakimiyətinin yixilma səbəbi də bu oldu. Bunu qəbul eləmək lazımdır. Xəyanətdən isə səhəbət gedə bilməz. O hakimiyətdəkilərin hamısı milli fanatlar idilər. Fanatizm ayrı şeydir, siyaset ayrı şey. Siyasi cəhdən yetkin olmadığımız üçün bizi danışqlar masasında aldadıblar".

C.Nuriyev qeyd etdi ki, Rusyanın Azərbaycanda o zamankı səfiri Volter Şonya elindən gələni edirdi ki, Azərbaycanı səhv yola yönəltsin və Azərbaycan Qarabağ məsələsində uduzsun. Hakimiyətin siyasi təcrübəsizliyi nəticəsində Şonya, belə demək mümkün, məqsədində nail ola bildi: "Üstündən 25 il keçib bütün detallar yadında deyil. Amma bütün hallarda deputat istintaq komissiyasının geldiyi siyasi nəticəyə əsasən fikir bildirmişəm və bildirirəm".

□ Etibar SEYİDAĞA,
"Yeni Mütəşav"

Meyvə-tərəvəzi bahalasdırıran əsas amil - ixrac

İqtisadçı ekspertlər bazarda qiymətlərlə bağlı son durumu şərh edirlər

Ölkədə meyvə-tərəvəzin qiyməti görünməmiş həddədir: Öalma, armuddan tutmuş, xiyar-pomidora qədər. Bazar üz tutan hər kəs oradan narazı çıxır, çünki qiymətlər çox yüksəkdir. Xüsusilə də yaz olmasına rəğmən xiyar-pomidorun qiymətinin düşməməsi insanları ciddi şəkildə narazı salır.

Bir sıra ekspertlər qiymətlərin yüksəkləşməsində mövsümi amillərlə yanaşı, inhisarlılığın da mühüm rol oynadığını bildirirlər. Onların dediyinə görə, inhisarlılıq həm meyvə-tərəvəzin idxləndə, həm istehsalında, həm də ixracında mövcuddur. Hansı ki, bu 3 tərefin heç biri ölkədə qiymətlərin aşağı düşməsində maraqlı deyil. Bahalaşmaya səbəb olan digər amil kimi ölkədən meyvə-tərəvəz ixracının sürtələ artması göstərilir. Belə ki, onların fikrincə, daxili istehsalın artım sürtəti xaricə ixracın artım sürətindən zəifdir. Buna görə də istehsal olunan məhsulun çoxu ixrac edilir, bu isə daxildə qiymətlərin bahalaşmasına səbəb olur.

Rəsmi statistika da Azərbaycandan meyvə-tərəvəz ixracının sürtələ artdığını göstərir. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin metbuat xidmətindən "Yeni Mütəşav" aylınlı melumatda görə, 2018-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektor üzrə ixrac 241,7 milyon dollar və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz artıb. Qeyd olunan



dövrde meyvə-tərəvəz ixracı 58,4 milyon dollar təşkil edib. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,9 faiz artım deməkdir.

Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik şöbəsinin müdürü İmran Cümşüdovun "Yeni Mütəşav" a dediyinə görə, Azərbaycanda bazar iqtisadiyyati olduğunu, qiymətləri bazar tənzimləyir: "Bizdə qiymətlər sərbəstdir, hər seyin qiymətini bazar tənzimləyir. Kənd Təsərrüfatı məhsulları ilə bağlı həmişə ilin bu vaxtlarında müəyyən bəhələ müşahidə olunur. Bu, mövsümi xarakter daşıyır - köhnə ilde istehsal olunan məhsullar azalır, yenilər isə hələ bazaara çıxmayıb, yaxud yenilə-yeni çıxmaya başlayırlar. Üstəlik, bizim ixracımız var, eyni zamanda xaricdən idxləndir".

Nazirlik rəsmisinin sözlərine görə, kartof-soğan kimi məhsulların qiymətində hansısa ciddi artım qeydə alınmayıb: "Ötən il Azərbaycanda 913 min ton kartof istehsal olunub. Biz hər hektardan 150 sentnerlik məhsuldarlığı nail olmuşuq. Hazırda faraş kartof bazara çıxmışdır. Son illərdə faraş

vəzifelərdən biri budur ki, istehsal olunan məhsul ixrac olunaraq ölkəyə vallyuta axınına təmin edilsin. Bu baxımdan, ixracın artması, coğrafiyasının genişlənməsi istehsalçılar üçün yaxşı stimuldur. Lakin mən deməmişim ki, ixrac artlığına görə qiymət artıb. Bu gün ixrac olunan əsasən böyük və müasir üsullarla qurulmuş təsərrüfatlarda istehsal edilən məhsullardır - yoxlamalardan keçmiş, sertifikatlaşmış formada. Xırda təsərrüfatlarda, həyətənə sahələrdə becerilən məhsullar isə daxili bazarda satılır. Bunlar organik və yüksək keyfiyyətli məhsullardır".

İ.Cümşüdov onu da bildirdi ki, hazırkı qiymətlər əslinde

əvvəlinədək olan dövrde - yanvar-fevral aylarında istehsal həcmi yaribayarı aşağı düşdü. Üçüncü amil isə elbəttə, ixracın artmasıdır. İxrac hər il azı 30-35 faiz artır. Bilirsınız, qış aylarında xiyar-pomidor az alıb az yemək olar - mövsumluq deyil. Yəni bu gün ixracın artması, istehsalçıların daha çox qazanc əldə etməsi deməkdir. Daha çox qazanc isə növbəti illərdə istehsalı artırmaq üçün sərmayə yatırılması imkanının yaranması deməkdir. Bu gün istixana təsərrüfatçılığına maraqlı həddindən çox artıb, imkanı olan hər kəs bu sahəyə yatırıb. Ona görə ki, məhsulu ixrac edib gəlir götürmək mümkündür. Hələ ki, ixracın artım sürəti istehsalın artım sürətindən yüksəkdir. Bazar da elədir ki, təklif tələbdən az olan kimi qiymətlər artır".

B.Quliyevin sözlərinə görə, meyvə-tərəvəzin ixrac ölçəsi olaraq Rusiya ən böyük və ən cəlbedici bazarıdır: "Avropa ölkələri sanksiyalar üzündən bu bazardan məhrum olub. Onları boşalan yerini biz tuturuz. Bu günlərdə mənəm İtaliyadakı həmkarım gelmişdi. Səhəbəsindən mən gördüm ki, onlar Rusiya bazarını itirməklərinə görə necə təessüflənirlər. Onlar bilirlər ki, bir daha Rusiya bazarlarındakı yerlərini bərpə edə bilməyəcəklər. Son beş il-də biz Rusiya bazarında möhkəmlənmişik, öz payımızı artırmışıq, hələ nə qədər də artıra bilərik".

□ Dünyə SAKIT,
"Yeni Mütəşav"

Suriyada hükümete karşı növbəti dəfə kimyəvi silah istifadəsi ittihamı irlə sürütlüb. İddialara görə, Dəməşqin şimalında Şərqi Quta bölgəsində yerləşən və silahlı islamçılardan nəzarətində olan sonuncu məntəqə hesab edilən Duma qəsəbəsində şənbə günü axşam kimyəvi silah istifadə olunub. İlk məlumatlara əsasən, həcum nəticəsində 70 nəfər ölüb, bir neçə yüz nəfər, bəzi məlumatlara görə, 500 nəfər zəhərlənib.

Dəməşq və ətrafında atəşkəsə nəzarət edən Rusiya hökuməti Suriya hökumət qüvvələrinin kimyəvi silahdan istifadə etdiyi ilə bağlı ittihamları rədd edib. Ancaq artıq dünya mediasında kimyəvi silahın hökumət qüvvələri tərəfindən istifadə olunması ilə bağlı xəbərlər yayılıb. Artıq ABŞ və Fransa da hadisəyə münasibet bildirib. Kimyəvi silah hücumuna görə Suriya prezidentinin ünvanına "heyvan" deyə xıtab edən ABŞ prezidenti Donald Tramp Suriyada kimyəvi silahlı hücumma görə İran və Rusiyani günahlandırb. BBC-nin məlumatına görə, Tramp deyib ki, buna görə "böyük əvez ödəniləcək". Sitat: "Heyvan Əsədi dəstəkleyən prezident Putin, Rusiya və İran məsuliyyət daşıyır. Bunun böyük cavabı olacaq".

Artıq Suriya prezidenti Bəşər Əsəd də Dumada baş verənlərə münasibət bildirib. Bəşər Əsəd kimyəvi hücumu təkzib edib. Əsəd bu xəbərlərin həqiqəti eks etdirmədiyini, daha çox terrorçuları qorumaq məqsədi daşıdığını deyib.

Hadisədən qısa müddət sonra Fransa prezidenti Suriya hakimiyyətini ittiham edib və Suriyaya zərba endirməklə hədələyib.

Tramp və Makron Əsədi hədələdi, İsrail Hüməsdəki bazanı vurdu

Suriyada növbəti "kimyəvi silah" ittihamları gərginliyi artırır



Xatırladaq ki, ötən il aprelin 4-də Xan Şeyxun məntəqəsində Suriya ordusunun kimyəvi silahdan istifadə etməsi iddialarının ardınca aprelin 7-də ABŞ hərbi dəniz qüvvələri Aralıq dənizində Hums yaxınlığında yerləşən "Şyrat" hərbi hava bazasını bombalamışdı. Bazaya 59 ədəd "Tomhavk" rakətləri atılmışdı.

Maraqlıdır ki, bu hadisədən düz bir il sonra yenidən Suriya hakimiyyətinin Şərqi Quta rayonunda növbəti dəfə kimyəvi silahlardan istifadə etdiyi iddiaları yayılıb. Və paralel olaraq Qərb ölkələri Əsədi ittiham edib.

Suriya hökuməti isə kimyəvi silah ittihamlarının Dəməşqi zərərsizləşdirmek üçün qurulmuş qurğu olduğunu iddia edir. Məsələ ondadır ki, Şərqi Quta rayonunda əməliyyatlar ötən ay başlayıb və Dəməşqin şimalında yerləşən əhalinin səsix yaşıdagı bu bölge sürətli təmizlənib. Buradakı silahlı islamçılardan bir qismi hökumətin ayırdığı avtobuslarla şimala - İdlibə göndərilib. Yalnız Duma rayonunda yerləşən daha çox Səudiyyə Ərabistanına yaxın hesab olunan radikal islamçı "Ceyşul İslam" qruplaşması müqavimət göstər-

məkdə davam edəcəyini bəyan edib. Ancaq Duma da mühəsirələr daralıb və silahlılar 48 saat ərzində İdlibə köçməyə razılaşıblar. Ancaq bütün bu danışqların getdiyi bir zamanda hökumətin kimyəvi silahdan istifadəsi iddiaları aranı qatıb.

İndi təbii ki, Rusiya, İran kimi ölkələr kimyəvi silah ittihamlarını qəbul etmirler. Əsas arqument kimi, Bəşər Əsədin əlinde olan kimyəvi silahlardan BMT müfəttişlərinin nəzarəti altında 2013-cü ilə ləğv edildiyi göstərilir. Bundan başqa hadisədən dərhal sonra müstəqil araşdırımlar

aparılmışdan Suriya hakimiyətinin ittiham olunması qarşı tərəfin etirazlarına səbəb olur.

Ancaq indi döyüş meydani o qədər qarşıqdır ki, bu iddiaları obyektiv araşdırmaq demək olar ki, mümkünüsüzdür. Kimyəvi hücumun kimin tərəfindən həyata keçirildiyi Xan Şeyxun hadisələrində olduğu kimi, sərr olaraq qalaçaq. Ancaq bunun əvəzində Qərb və Rusiya-İran tandemi arasında növbəti dəfə Suriya gərginliyini artırırdı.

Bütün bu ittihamlar davam etdiyi bir zamanda İsrail aviasiyası Suriyanı növbəti dəfə bombardayıb. İlk məlumatlara görə, Livan ərazisində hərəkət edən İsrailə məxsus F-15 teyyarələri Suriyanın Hums vilayətində yerləşən Tiyas (T4) hərbi hava bazasını raket atəşinə tutub. Suriya mənbələrinin məlumatına görə, Suriya Hava-Hükumundan Müdafiə Qüvvələri rakətlərin bəzisini qeydə alsalar da hərbi aerodrom bombardman edilib, ilk məlumatata görə, bombardman zamanı 14 hərbi öldürülüb. Ölen hərbçilərdən 3-ü İran ordusunun qulluqçuları olub. Bunlar Seyid Əmmar Musəvi, Mehdi Lütfi və Əkbər Cənnəti adlı şəxslər olub.

İsrail tərəfi hava zərbə-

rini sözügedən bazadan İranın istifadə etməsi ilə əsaslaşdırıb. İsrail son zamanlar tez-tez İranın Suriyada daimi

hərbi baza qurmağa çalışdığını və bu bazaların İsrail üçün potensial təhdid olduğunu bəyan edir. Ancaq hava zərbələrinin məhz bu ərefəyə, yəni Suriyanın kimyəvi silahdan istifadə etməsi ilə bağlı iddialarla eyni vaxta təyin olunması planlı əməliyyat olub. Çünkü hava zərbələrinin ilk saatlarında bunu hansı dövlətin həyata keçirdiyi bilinməyib. Daha əvvəlki gün ABŞ və Fransanın Suriyanı təhdid edən açıqlamaları olub. Bu səbəbdən də ilk şübhələr ABŞ və Fransaya yönəlib. Ancaq daha sonra hər iki ölkədən təkzib gəlib və zərbələrin Livan üzərində İsrail qırıcıları tərəfindən töredildiyi bəlli olub.

Ancaq maraqlıdır ki, Rusiya, eləcə də Livan hava hücumundan müdafiə sistemləri də bu zərbələri "tuta bilməyib". İsrail isə hava zərbələrindən əvvəl ABŞ tərəfini məlumatlandırdığını bəyan edib.

Suriyada hökumətin daha da güclənməsi və savaşın bitməsi ehtimalı heç də hamını razi salır. Bu səbəbdən də qarşısındaki günlərdə savaşın daha da alovlanması riski var.

□ Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat"

İsrail və Fələstin "fəlakət günü" nə hazırlaşır

Martin 30-dan başlayaraq Qəzza zolağında fələstinlilər "Torpaq günü" nü 42-ci ili münasibətilə yürüşlərə başlayıb. 2006-cı ildən bu yana İsrailin Qəzzaya tətbiq etdiyi blokadannı ləğv olunması və sürgün olunduqları torpaqlara qayıtmak tələbi ilə keçirilən yürüşə İsrail orduyu müdaxilə edib. İsrail hərbçilərinin yürüşürlərə qarşı həqiqi güllələrdən istifadə etməsi neticəsində bu günə qədər 32 nəfər ölüb, 2500-dən çox insan yaralanıb. Onların bir çoxu gülle yaraları alıb.

Yürüşün 6 heftə davam etməsi planlaşdırılır. Çünkü mayın 15-də İsrailin yaranmasının 70 il tamam olacaq və ABŞ prezidenti Donald Trump imzaladığı qərara əsasən Amerikanın İsrailəki səfirliliyi Tel-Əvivdən Qudsə köçürülcək.

İsrail isə hər dəfə olduğu

izləyib, baş verənlərdən xəberi olub. Ancaq İsrail ordusu bu iddiani təkzib edib.

İsrail ordusu öldürülen fələstinlilərin eksəriyyətinin Hamas üzvü olduğunu və silahlı müqavimət göstərdiyini iddia edib. Ancaq o da məlum olub ki, öldürünlərdən biri fələstinli jurnalist olub və o, üzərinə PRESS yazılmış gödəkcədə olub.

Dünyada isə etirazlar davam edir. Bazar günü Londonda bir qrup hökumət binası qarşısına gələrək etiraz edib. Onlar baş nazir Tereza Meyin İsrailin Qəzzadakı hərəkətlərini pisləməyi tələb edib. İsrail isə geri çəkilmək niyyətində deyil. Tel-Əviv gələn ay İsrail dövlətinin qurulmasının 70 illiyini qeyd edəcək və görünür, bununla bağlı bir

sıra hazırlıqlar həyata keçirilir. Həmçinin ehtimal ki, yəhudi dövləti etirazlarının genişlənərək may ayında kütləvi bir ümumxalq yürüşünə çevriləcəyindən ehtiyat etdiyi üçün onu yatırmağa çalışır.

Qeyd edək ki, hər il mayın 15-də Fələstində "Nakba günü", yəni "fəlakət günü" keçirilir. İsrailin yaradılması və Fələstinin bölünüb parçalanması və işğal olunmasının rəsmiləşdiyi gün hesab olunan 15 may fəlakət günü kimi Fələstinin ərazilərində və dönyanın fərqli guşələrində yaşayan fələstinlilər tərəfindən qeyd olunur. Bu il isə 15 may xüsusi əhəmiyyəti var. Çünkü İsrailin yaranmasının, yəni "böyük fəlakətin" 70 il tamam olur. Fələstində şərtlər isə hələ də deyişməyib, yəni də evləri sökülen, sürgün edilən fələstinlilər etiraz edir və İsrail hərbçiləri onları qətl yetirir. Demək olar ki, 70 il davam edən eyni mənzərə.

İsrail 2005-ci ilə qədər



Qəzzada başlayan yürüşlər 6 heftə davam edəcək; daha ciddi toqquşmaların olması gözlənilir

Qəzza zolağını işğal altında saxlasa da, sonradan ordunu geri çekib, ancaq hazırlıda Qəzza zolağı 3 tərəfdən, o cümlədən dənizdən İsrailin blokadasındadır. Cənubdan Misirlə olan sərhəd isə faktiki olaraq bağlanıb və yalnız zəruri hallar üçün kecid imkanı tanınır. Ancaq blokada ya baxmayaraq Qəzzada hərbi güc var və Hamas, İ-

lamı Cihad kimi qruplaşmalar İsrail üçün hər an ciddi başağrısına çevrilə bilər. Bu səbəbdən də İsrail Fələstində xalq hərəkatını və kütləvi müqaviməti körükleyə biləcək istənilən aksiya və hərəkətliliyə sərt reaksiya verir, başlamamışdan qarşısını almışa çalışır.

□ Kənan RÖVŞƏNOĞLU,
"Yeni Müsavat"

8 gün əvvəl itkin düşən Xəzər rayonu, Türkən qəsəbə sakini 1996-ci il təvəllüdü Balabəy Azər oğlu Balabəyovdan hələ də xəbər yoxdur. Balabəy Balabəyov aprelin 1-də operator vəzifəsində çalışdığı Xətai rayonu, Güneşli qəsəbəsində yerləşən "Şah petrol" yanacaqdoldurma məntəqəsindən (YDM) yoxa çıxıb. Onun yaxınları, valideynləri itkin düşməsində YDM sahibini günahkar bilirlər.

"Balabəyin atası Azər Balabəyov Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsində ərizə yazdı, göstərdi ki, Balabəyin itkin düşməsində günahkar Vidadi müəllimdir. Vidadi müəllim YDM-in sahibidir. Ora bir neçə mətbuat nümayəndəsi gedəndən sonra bize yanacaqdoldurma məntəqəsindən zəng edib dedilər ki, gəlin kameralara baxın. Halbuki biz hadisə olan günü yanacaqdoldurma məntəqəsinin sahibi Vidadi müəllimlə görüşmüdü. Ona dedik ki, imkan ver, şərait yarat, kameraların yaddaşdakı görüntülərə baxaq. İmkən vermedi. Bu gün artıq 8-ci gündür ki, Balabəyden xəbər yoxdur. Bu müddətdə kameraların yaddaşını silə biledilər. Bize Balabəy iş yerindən itkin düşən gün niye kameraların yaddaşını göstərmədilər?" Bunu itkin düşən Balabəy Balabəyovun yaxın qohumu Vüqar Əmirov "Yeni Müsavat" a açıqlamasında deyib. Onun sözlərinə görə, hərbi xidmətdən qayğıdan Balabəy Balabəyov "Şah oyl" YDM-də işə düzəlib, vali-

8 gün önce itkin düşən YDM operatorundan xəbər yoxdur

Balabəy Balabəyovun qohumları yanacaqdoldurma məntəqəsinin rəhbərliyinə qarşı ilginc iddialar irəli sürürlər



deynlərinə dəstək olub: "Məntəqədə işlədiyi müddətdə Balabəyin 4-5 dəfə kəsiri olub. Hər dəfə yanacaqdoldurma mən-

teqəsinin sahibi deyib ki, kəsiri var. Həmin kəsir 15-20 mənəti aşmayıb. O da çatışmayan pulu anasından alaraq aparıb verib. Martin 31-də Balabəy növbəti dəfə işe gedib. Aprelin 1-də yanacaqdoldurma məntəqəsinin sahibi Vidadi onun atası Azər Balabəyova zəng vurub, deyib ki, oğlunun 431 manat kəsiri var. 1 günün içinde Balabəyin 431 manat borcu neçə yarana bilerdi? Bunu bələn yoxdur. Bir də ki, əgər Balabəyin dəfələrə kəsiri yaranırsa, onu niye işdə saxlayıdalar? Yanacaqdoldurma məntəqəsində hər tərəfdə kameralar quraşdırılıb. Balabəy oradan nə vaxt, kimiñle gedibse hemin kameraların yaddaşdır olub. Bele bir halda Vidadi müəllimin ne marağı vardi ki, bize kameralara baxmağa imkan vermedi? Məsələ ictimailəşəndən sonra, işe polis qarşıdan sonra bize xəbər göndərir ki, gəlin kameralara baxın. Həmin "zapravka"da çalışanların eksəriyyəti, Vidadi müəllimin özü də radikal təma-

yülli təriqətə mənsubdurlar, yoxdur. Onu döyüblər, nəsə ediblər ki, atası ilə danişanda ağlayıb. Sonra da sosial şəbəkədə status yazıb ki, məni şərələdilər, mən bu həyatda olmayacağam, günahkarlar cəzalandırılacaq. Həmin statusu da polise təqdim etdi".

Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsində criminal.az-a bildirilib ki, Balabəy Balabəyovun axtarış elan olunub: "Balabəyin itkin düşməsindən 'Şah oyl' yanacaqdoldurma məntəqəsindən hər tərəfdə kameralar quraşdırılıb. Balabəy oradan nə vaxt, kimiñle gedibse hemin kameraların yaddaşdır olub. Bele bir halda Vidadi müəllimin ne marağı vardi ki, bize kameralara baxmağa imkan vermedi? Məsələ ictimailəşəndən sonra, işe polis qarşıdan sonra bize xəbər göndərir ki, gəlin kameralara baxın. Həmin "zapravka"da çalışanların eksəriyyəti, Vidadi müəllimin özü də radikal təma-

Vüqar Əmirov deyir ki, Balabəy Balabəyovun itkin düşməsi ilə bağlı Xətai Rayon Polis İdarəsi tərefindən axtarış elan olunub: "Balabəyin itkin düşməsindən 'Şah oyl' yanacaqdoldurma məntəqəsindən hər tərəfdə kameralar quraşdırılıb. Balabəy oradan nə vaxt, kimiñle gedibse hemin kameraların yaddaşdır olub. Bele bir halda Vidadi müəllimin ne marağı vardi ki, bize kameralara baxmağa imkan vermedi? Məsələ ictimailəşəndən sonra, işe polis qarşıdan sonra bize xəbər göndərir ki, gəlin kameralara baxın. Həmin "zapravka"da çalışanların eksəriyyəti, Vidadi müəllimin özü də radikal təma-

□ E.MƏMMƏDƏLİYEV
"Yeni Müsavat"

təyyarəsi Hindistanda Allahabat yaxınlığında uçarkən pike enişə keçən iki qartalın hücumuna məruz qalmışdı.

Təyyarələrə hücum edən tek quş qartal deyil. And sira dağlarının yuxarısında uçan təyyarələrin kondorların hücumuna məruz qaldıqları hallar çox olub. Davamlı olaraq bir tarlanın yuxarısında dolaşan təyyarə de hər dəfəsində bir kral quşunun hücumuna hədəf olub, təyyarə uzaqlaşana qədər quş onun arxasından uçub.

Fransanın bir şəhərində də bəzi kiçik qarğaların kilsə qüllələrinə qızılardan qalxıb keçən təyyarələrin üzərinə atıldıqları, onlara yapışdıqları, hücum etdikləri görüldü.

İngiltərədə bir zooparkın yuxarısında uçan bir planor işə tutuquşunun hücumuna məruz qalıb. Eybəcər səs çıxaran quş pilota dimdiyi və pəncələri ilə hücum edib, 400 metr boyunca planorun arxasında uçub.

Bunların nadir hallar olmasına şübhə yoxdur. Günüümüzdə pilotların qənaeti işə budur ki, əgər təyyarələr uçuş halındakı quşlara narahatlıq yaratırsa, bu halda onlar təyyarələrə hər hansı formada hücum etmirlər.

□ Sevinc TELMANQIZI
"Yeni Müsavat"



Birinci Dünya müharibəsində də bunun kimi bir neçə çarşılaşma olub. Amma əsas təhlükə daha çox təyyarənin göy üzündə ucduğu ikinci Dünya müharibəsində baş verib. Həmin vaxt qəzaların sayı heç də az deyildi. Quşlarla toqquşma nəticəsində zərər görən və ya parçalanın təyyarələrin dəqiq sayı isə çox güman ki, heç vaxt öyrənilə biləmeyecek. Səbəbi anlaşılmayan hava qəzalarının böyük bir bölmənün bu şəkildə baş verdiyi dəqiqlikdir.

"Time" jurnalında yayımlanmış bir sənəddə təkcə Amerikada quşlarla toqquşan təyyarələrin sayının həftədə 2-yə qədər arttığı bildirilir. Bu rəqəm xüsusən quşların köməsindən dərhal artmışdır. Jetlərin sayının artması isə vəziyyəti dəha da ciddiləşdirib.

Ən böyük təhlükə iri quşlardan gəlməkə yanaşı, kiçik quşlar da qəzalar üçün yetərincə ciddi səbəb ola bilir. Bir sərçə böyük bir keşfə təyyarəsinin önündəki külək siperinə özünü vurub, bunu dələrək təyyarənin içine düşüb və pilo-

tu eniş etmək zorunda qoyub. Bir təyyarə ilə iri quş sürüleri arasındaki çarşışmalarda istər teyyare, istərsə içindəki təhlükə yaşamaqdadır. Gecə 2400 metr yüksəklikdə uçan bir təyyarə beş durnandan ibarət bir sürü ilə toqquşmuşdu. Durnalardan biri bu arada təyyarənin sol qanadı ilə toqquşaraq qəzaya səbəb olmuşdu.

Qəzənin ölümle nəticələnməsi üçün təyyarənin böyük quşlardan ibarət bir sürü ilə karşılaşması da şərt deyil. Bir yaban ordəyi qarışındaki küleyi dələrək piloton sıfetinə çarçıp ve sonuncunun nəzərəti itirərək, təyyarənin dənizə düşməsinə səbəb olmuşdu. İngilis ordusuna aid bir təyyarə de Afrikada iki aq leylekla çarşılaşmışdı. Bunun nəticəsində təyyarə yere çarplaraq tamamen yanıb.

Londonun "Daily Mail" qəzetində çıxan bir xəbəre görə, bir quş Spitfire tipli bir təyyarənin külek siperini parçalayaq uğçaqın içine düşüb. Halbuki sözügedən şüše güllə keçirməzdir və ən azından 3,5 - 4 sm qalınlığındadır.

Bir başqa təyyarə de saatda 650 kilometrələrə uçarkən bir ördekə çarşışmışdı. Qəzəsiz-bələsiz enişdən sonra təyyarənin sol qanadında ördek başı böyüklüyündə bir delik görülmüşdü. Halbuki "Spitfire" tipindəki bir təyyarənin qanadında bele bir deşik aça biləmək üçün güclü bir çəkicə ora zərbələr endirməyə ehtiyac vardır. Təyyarə qanadının altına bandaxa ise əzik bir sümük, tük və et kütlesi halında bir ördek meydana çıxıb. Bu 2 kiloluk ördeyin başı boyda kiçik bir deşikdən keçməsi inançlıdır. Aparılan hesablar, ördeyin qanadla 5 tonluq bir qüvvətlə toqquşduğu, quşu ordan keçirmək üçün lazımi

təzyiqin isə bir kvadrat santimetr üçün 1 ton olduğunu ortaya çıxarıb.

Fransızların müharibə üçün təlim keçdiyi qartal

Fransızlar 2-ci Dünya müharibəsində qartalları düşmən təyyarələrinə hücum etdirməyə öyrəşdirmişdilər. İnsanlara inanılmaz kimi görünməklə bərabər, bir qartalın hücumuna qarşı özünü qoruya biləcək təyyarə azdır. Yaxşı təlim görmüş bir qartal sürüsünün, sürətli və diimdikləri ilə, eləcə də pəncələrinin qüvvəti sayəsində ən güclü bir hava nəqliyyat vasitəsini bir neçə saniyənin içinde məhv etməsi o qədər

xoş deyil. Quşların arasında təyyarələrə hücum etməyə ən həvəslə olanlar qartallardır. İngilis Hava Nazırlığı qartallardan başqa böyük quşların təhlükəsini 1934-cü ildə rəsmən sənədlərdə qeyd etmişdi.

Bununla birləşə qartalların təyyarələrə hücum etdiyi halların çoxunda panikanın rol oynaması ehtimalı da qüvvəlidir. Amma qəsdən hücum kimi görünən hallar da çoxdur...

Şahzadə Corcs Bibeskoya aid üç motorlu bir sərnişin

Elan

Aouil Nayef Hassanın adına olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayış vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Inşan xaricə getdiğinde və tətəni üçün niyə darixir? Bunun sosioloji və psixoloji təsirləri nədir? Bu sual çıxlarını düşündürür. Düzdür, bəzən kiminsə xarici ölkədə komfortlu hayat sürdüyünü, bunun üçün vətəninə laqeyd olduğunu, dəfə insanlar üçün darixmadığını da eşidirik. Amma əksəriyyət belə deyil.

Bir məqamı da qeyd edək, vətəndən kənardə olanların əksəriyyətinin problemlərindən birinin yeməklə bağlı olduğu sərr deyil. Xaricdə təhsil alan və yaxud daimi yaşıyan həmvətənlərimizin müsahibələrindən belə melum olur ki, onlar daha çox milli yemeklərdən dolma, plov, xəngəl, dovganın və şirniyyatlarımızın həsrətində olur, ələlxüsəs da bayram günlərində. Bu təamları orada həzırlayanda belə həmin dadi vermədiyi bildirlərlər.

**Mövzu ilə bağlı hazırlı
Ankarada yaşayan psixoloq
Vəfa Rəşidova "Yeni Müsavat'a danışdı:**

"Belə bir deyim var, insanın xəmisi ne ile yoğurulubsa, o cür olur. Xaricdə yaşıyan insan vətəndən uzaqda 50-60 il də yaşasa da mütləq onun xəmisi harada, hansı formada yoğurulubsa, onu özləyəcək, onun üçün dari-xacaq. Yeni insan xarici ölkədə ne qədər komfortlu, yaxşı yaşasa da, onun öz ölkəsi, dostları, qohumları, uşaqlığı ilə bağlı xatirələri var. Əlbətə

Vətəndən kənardə niyə darixirinq...

Əhməd Qəşəmoğlu: "Xarici ölkədə ana dilində eşitdiyin ağır söz belə adama doğma gelir"

Vəfa Rəşidova: "Bəzən insan xarici ölkədə 10 il yaşasa belə, yenə də adaptasiya olunmur, bunun adını isə "darixmaq" qoyur"



ki, bu hissələri yaşamış insan xaricdə nə qədər xoşbəxt yaşasa da bir gözü vətənidə olur.

Bir məqam da var, ümumiyyətlə, insan nə qədər dərin düşüncəyə malik olsa da, xarici ölkədə yaşayanda bütün həqiqətləri başa düşür və kənardan görür. Bu hem dəshətildir, hem də gözəldir. Cənubi insan xarici ölkədə olduğu zaman sanki kənardan dayanıb öz məmləkətini film kimi izleyir. Bu çox qəribə bir

hissdir və izlədikcə həqiqətləri anlaysırsan. Eyni zamanda elə bir incəlikləri görürsən ki, az qala bəzən düşünməkdən ağlıni itirirsən.

Bəzən deyirlər ki, filankəs öz vətəninə o qədər də bağlı deyil. Yəni onun üçün xaricdə və yaxud vətənində yaşamaq fərqli etmir. Amma əslində belə deyil. İnsan əgər uzaqdırırsa, o, vətəni üçün mütləq dari-xacaq. Hətta öz ölkəsi, onun coğrafiyası, dəyərləri haqqında az bilənlər, buna

"ağız büzənlər" belə öz ölkəsi üçün darixir, bu hissələri yaşayır.

Xaricdə yaşayan bütün insanların adaptasiya dövrü var. Bəzən insan xarici ölkədə 10 il yaşasa belə, yenə də adaptasiya olunmur. Bunun adını isə "darixiram" qoyur, amma məsələ başqadır. Əslində isə adaptasiya dövrünü keçə bilməyib, hər şeyi öz ölkəsinə bağlayır, yaşıdığı yere öyрəşə bilmir.

Şəxsən mən isə məni mən edən vətənim, içərişəhər, dostlarım, məhəlləmiz, yeməklərimiz üçün darixiram".

Sosioloq Əhməd Qəşəmoğlu isə məsələnin həm psixoloji, həm də fizioloji təsirləri olduğunu qeyd edib:

"Bu haqda mənim bir sıra məqalələrim də var. Yəni bu mövzu mənim üçün təzə deyil. Məsələ belədir ki, insan necə hava udur, qidalanırsa, eyni zamanda uşaqlıq illərindən formalasaraq informasi-

ya mübadiləsi edir. İnsanın özünün müyyən tip informasiyalara ehtiyacı var. Həmin informasiyalar insanın qəlbində müyyən bir dəyərlərin formalasmasına mühüm rol oynayır. Bunun üçün də in-

san xarici ölkədə olarkən həm ona reaksiya olur. Doğma yemək olanda sanki beynin rahat işləyir, yad yemək olanda isə beynin çətinlik çəkir".

Bu hissənə də tanışdır. Çünkü təhsili ölkədən kənardə, Moskvada almışam. Orada insanın öz doğmaları,

□ Xalida GƏRAY,
Musavat.com

İsti havanın ardınca yenə soyuqlar gəlir?

Aprelin 9-dan başlayaraq ölkə ərazisində hava isinir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Aprelin 9-da Bakıda və Abşeron yarımadasında havanın temperaturu 14-19 dərəcə isti olacaq. Ən çox isti isə Naxçıvan Muxtar Respublikasında müşahidə olunub. Belə ki, bu regionda temperatur gecə 4-9, gündüz isə 21-26 dərəcə isti olub.



Aprelin 10-da da ölkə ərazisində hava şəraitinin isti keçəcəyi bildirilir. Qurumdan verilən məlumatə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şəhər bəzi yerlərdə zəif duman olacaq. Müləyim şimal-qərbi küləyi əsərək, gündüz cənub-şərqi küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 15-19, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında Aprelin 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərbi küləyi əsərək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, dəyərlər gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Bəs isti hava şəraitini neçə gün davam edəcək? Bəzi iddi-alara görə, isti hava şəraitindən sonra kəskin soyuqlar olacaq. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun direktoru Gülsəd Məmmədova "Yeni Müsavat" a danişib: "Bildiyiniz kimi, artıq bir neçə gündür ki, ölkə ərazisində müləyim hava şəraitini müşahidə olunur. Bu cür hava şəraitinin yaxın 2 gün ərazində də davam edəcəyi gözlənilir".

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isti hava şəraitinin aprel ayı üçün xarakterik olduğunu bildirib: "Aprel ayının əvvəlində bu cür istilər həmisi olub. Xatırlayıram ki, 1952-53-cü illərin mart ayında biz nazik geyimdə olub, dənizdə çimir, qızılıqlı yığırıldıq. Amma indi hələ qızılıqlı yetişməyiib.

Bəziləri bu cür istinin arxasında tufan gələcəyini deyr. Lakin bu cür proqnozlara inanmaq olmaz, tamamilə yanlış faktirdir. Əger şimal küləyi əsərək, havanın temperaturu 3-4 dərəcə aşağı enə bilər".

□ Xalida GƏRAY,
Musavat.com

Qışda aldığımız artıq çəkilərdən necə qurtulaq?

Dietoloq Leyla Zülfüqarlı: "35 yaşdan sonra çörəkdən tam imtiyinə etmek lazımdır"

Havalər isindikcə hər kas qış uzunu aldığı kiloldardan necə qurtulacağı barədə düşünür. Qış aylarında qalmış yinməklə artıq çəkilərimizi gizlətmək olurdusa, artıq havalar isindiyi üçün bu mümkün olmur. Buna görə də insanların beziləri artıq çəkiden xilas olmaq üçün ya dietoloq müraciət edir, ya idman zallarına üz tutur, ya da arıqladıcı çaylardan, dərman preparatlarından istifadə edir.

Ancaq dietoloqlar bu cür dərman və çaylar vasitəsilə əriqləyənləri insanların bu müalicə üsulunu saxlaşıqlıdan dərhal sonra sürətlə əvvəlki çəkilərinin iki qatını aldıqlarını deyirlər.

Bəs nə etməli? Artıq çəkilərdən düzgün yolla necə xilas ola bilərik?

Dietoloq Leyla Zülfüqarlı bildirdi ki, insanlar 35 yaşdan sonra çörəkdən tam imtiyinə etməlidir: "Ümumiyyətlə, insan artıq 1-2 kilo almağa başlayanda belə buna ciddi yanaşmalıdır. Ancaq bizim insanlarda problem ondadır ki, kilonu alırlar və bu kilo alımı 10 kiloya çatanda başlayırlar təşvişə düşməyə ki, mən 10 kilo kökəlmışəm. İnsan 2-3 gündən bir çəkisini yoxlamalıdır. Əger görse ki, 500 qram, 1 kilo artıq çəki alıb, səheri gün və ya bir gün sonra dietaya oturmali, şokoladdan, şirniyyatlardan, yağlı yemeklərdən uzaqlaşmalıdır.



mətələ yanaşınlar. Əgər 2 kilo artıqlarını görsələr, həmین dəqiqə dietaya oturub bu çəkilərdən qurtulmalıdırlar".

Dietoloq artıq çəkiden əziyyət çəkən insanların bu çəkiden qurtulması üçün kimyəvi dərmanlara üstünlük vermişsin. Bizim insanlarda bir bəla var ki, çox zaman səhər yeməyi yemir, kofe içir və ya şirniyyatla çay içirlər. Günorta yeməyini fast-foodla keçirir, axşam yeməyində isə aş, bozbaş, dolma yeyib televizorun qarşısında uzanırlar. Bax, bizi də ödürüb... Axşam ancaq böyük həcmdə salat yeyə bilərsən ki... Bir-iki ay qəbul edib arıqlayıb dərmanları bitirdikdən sonra çəki üstünə iki qat gəlir.

□ **Günel MANAFLİ,**
"Yeni Müsavat"

